

**S E V G İ**

## YARLA HƏMDƏM OLASAN

Məhəbbət bir qənimət,  
Sevmək böyük səadət.  
Qiyamətdi, qiyamət  
Yarla həmdəm olasan.

Həyatdan həzz alasan,  
Eşq odunda yanasan.  
Özün xoşbəxt sanasan  
Yarla həmdəm olasan.

Dəryada duran dağda,  
Qəm sevinci yanaqda,  
Cənnət ətirli bağda  
Yarla həmdəm olasan.

Dünya deyildir zalım,  
Tənhaydım, qoşa qaldım.  
Xəyala yarla daldım,  
Yarla həmdəm olasan.

Çovğunda, qarlı qışda,  
Şillə vuran yağışda.  
Oğrun süzən baxışda  
Yarla həmdəm olasan.

## ONDA DUYDUM,ONDA ANDIM

Bir ceyranı mən ovladım,  
Gözlərimlə ovsunladım.  
İlk eşqi,ilk məhəbbəti  
Onda duydum,onda andım.

Sevdim yarın rənasını,  
Yazdım eşqin imlasını.  
Yaşamağın mənasını  
Onda duydum, onda andım.

Tapdım qəlbin yarısını,  
Qaşı-gözü qarasını.  
Hər bir dərdin çarasını  
Onda duydum, onda andım.

## HANI ŞİRİN SEVDAM?

Yuxum ərşə çəkilib,  
Gözüm göyə dikilib.  
Çarəmi Allah kəsib,  
Sanki belim bükülüb.

Bəxt sarayım sökülüb,  
Daşı bir-bir tökülüb.  
Sinəmə dərd-qəm çöküb,  
Qaçıbdı şirin rüyam.

Rəngim-ruhum qaralıb,  
Səbrim necə daralıb.  
Xoş gün məndən aralı,  
Hanı bəs gözəl dünyam?

Hanı sevdalı günlər,  
Qəlbim sızıldar, inlər,  
Könlüm özümü dinlər,  
Hanı bəs şirin sevdam?

## CEYRANIM

Nazlı yarım,a ceyranım,  
Sənə qurban əziz canım.  
Qollarını sal boynuma,  
Şəfa tapsın yorğuna canım.

Sənsən can evimin təkçə qonağı,  
Sevgi dünyamızın arxa, dayağı.  
Səni sevəndən mən bilmərəm qayğı,  
Nazlı yarım,mənim gözəl ceyranım.

Nazlı yarım, yarım,  
Sənə qurban canım.  
Allah özü hamımıza köməkdir,  
Ürəyimdə qövr eləyən diləkdir.  
Taleyimdə bu ceyranım gərəkdir,  
Nazlı yarım,mənim gözəl ceyranım.

## NAZLI DİLBƏRİM

Kipriyin qıvrılmış lələ qarası,  
Sənsən ürəyimin eşqi, parası,  
Bütün dərdlərimin oldun çarası,  
Ay mənim sevgilim, nazlı dilbərim.

Mən səndə tapmışam səadətimi,  
Görürsən eşqinə itaətimi.  
Tapmışam mən sevgi səltənətini,  
Ay mənim sevgilim, nazlı dilbərim.

Baxdım gözlərinə, gördüm özümü,  
Dilində şerimi, gördüm sözümü.  
Çəkmirəm güzgüdən bir an gözümü,  
Ay mənim sevgilim, nazlı dilbərim.

Səsin mənim üçün həzin nəğmədir,  
Dərmanım, əlacım xoş bir kəlmədir.  
Vüqar Əhməd səni sözlə vəsf edir,  
Ay mənim sevgilim, nazlı dilbərim.

## LİRİK NƏĞMƏ

Könül rübabını dilləndirirəm.  
Səninçün bir nəğmə səsləndirirəm.  
Sevgi təranəsi bəstələyirəm,  
Diləyim, arzum var xoşbəxt ol, canım.

Bu nəğməm eşqimi anlatsın sənə,  
Duymasan, ay gülüm, dərd olar mənə,  
Sarsılar, sıxılar, üzülləm buna,  
Diləyim, arzum var xoşbəxt ol, canım.

Musiqim, bu nəğməm xoş ahənglidir,  
Səninçün hördüyüm gül çələngidir.  
Küsürsən qəlbimi üzür, incidir,  
Diləyim, arzum var xoşbəxt ol, canım.

Sözlə yox, nəğməmlə dedim sevgimi,  
Ümüd dolu nəğməm dedi sevgimi,  
Nə yaxşı anladın mənim sevgimi,  
Xoşbəxtəm, arzum var xoşbəxt ol, canım.

## GÜNAH ÖZÜNDƏDİR

Acı sözün mənə şəkər,  
Sənin ilə xoşdur kədər.  
Sənsiz könlüm hey qəm çəkər,  
Gözlərim yaş, leysan tökər.

Mənim eşqim gözümdədir,  
Dərdim, qədim özümdədir.  
Bir olmasaq deyəcəklər,  
Günah, vallah özündədir.

## MAVİ DÜNYAMSAN

Şirin rüyamsan,  
Gülüm, rənamsan,  
Məni yaşadan  
Mavi dünyamsan.

Eşqin əzizdir,  
Safdır, təmizdir,  
Gözün masmavi,  
Sanki dənizdir.

Mavi gözündə  
Gəzdim dünyanı,  
Dünya üzündə  
Sənə tay hanı.

## DƏRDLƏRİMƏ YANANIM

Hamı üçün bir tonqal tək yanardım,  
Yadları da mərhəm, doğma sanardım.  
Dərdliləri işarədən qanardım,  
Bəs niyə yox dərdlərimə yananım.

Mən dənizəm dalğalarım üzdədir,  
Dərinliyim tufanımlı gizlədir.  
Yıxılana balta çalan bizdədir,  
Daş atan çox gərək möhkəm dayanım.

Bir tufan var yollarımda dözürəm,

Bir dərviş tək səhralarda gəzirəm,  
Namərdləri acı sözlə əzirəm,  
Dua etdim, salavatla oyanım.

Mən günəşəm qamaşdırram gözləri,  
Arif qanar mən yazdığım sözləri,  
Xəbislərin peşman olar özləri,  
Şükr edirəm, el-obamdır qananım.

Göylər mənə hey təskinlik verirlər,  
Şər atanlar aramızdan gedirlər.  
Sevənlərim məni şair görürlər,  
Oğlum, qızım həm canımdır, həm qanı.

Xəyallarım səmalarda gəzişir,  
Paxıllarım içdən yanır, büzüşür.  
Söz gülləsi qəlbə dəyib ötüşür,  
Şirin sözdü şəfa verən dərmanım.

Xain düşmən susayıbdır ölümə,  
Çöp uzadır ocağıma, külümə,  
Yurdum üçün mən gedərəm ölümə  
Son ayaqda qəti olur fərmanım.

İtə atdım, it yemədi namusu,  
Yaman artır fahişəlik kabusu,  
El malını yeyən artıq qan qusur,  
Qeybə çıxır vurub-yıxan tərhanım.

Doğma Vətən necə düşüb tilsimə,  
Mizrab vurdum sarı simə, ağ simə,  
Açılmayı, “açıl” - dedim simsimə,  
“Cadugərlə” dopdoludur hər yanım.

Yaradanım uzaq elə töhməti,  
Nəğmələrim bu millətin sərvəti,  
Danışırım allahımla xəlvəti,  
Xoşbəxt olsun gözəl dünyam, cahanım.

Gözüm gülür, qəlbim səssiz ağlayır,  
Dərdlilərin dərdi məni dağlayır,  
Nə yaxşı ki, təbim coşub-çağlayır,  
Məhəbbətədi şahənşahım, sultanım.

Olmaydı el içində pərişan,

Sevənləri yaşadaydı toy-nişan,  
Vüqar Əhməd öz xalqına yaraşan,  
Xain çıxsam al qanıma boyanım.

## YUXUDA SƏADƏT

Qumsallıqda ayaqyalın gedirdim,  
Bir ləpiri izləyirdim, güdürdüm,  
Səadətin ardınca mən gedirdim,  
Birdən-birə gözlərimə göründü,  
Bu ürəyim şadlıq ilə döyündü.

Əl uzatdım o qeyb oldu, dayandım,  
Anladım ki, mən yuxudan oyandım,  
Düz sözlərə içməyə yox bir andım,  
Yuxuda da səadətim yox oldu,  
Bu itkinin xofu qəlbə ox oldu.

Yuxu yozdum, əksi olur, bu adət,  
Qismət deyil yuxularda səadət,  
Səadətçin etdim böyük səyahət,  
İllər ötdü ömür çatdı yarıya,  
Gözəllər də dönür qoca qarıya.

Oğul-uşaq, şöhrət qatdı başımı,  
Saymadım heç təhvil olan yaşımı,  
Bir vaxt yoxdu qaşımağa başımı,  
Görən niyə səadəti tapmıram,  
Görən niyə arzulara çatmıram.

Şad günümdə, toy-düyündə oynadım,  
Gecə-gündüz səyahətdən doymadım,  
Sevincimdən yoxdu qolum-qanadım,  
Dedim, Allah, səadətim hardadır?  
Qismət eylə, yoxsa bəndən dardadır.

Dedilər ki, bu xoş günlər bəs nədir?  
Bəxtəvərlər xoşbəxtlikdən qəsd edir,  
Səadətin açarları səndədir,  
Bu səadət kimdədirsə öndədir,  
Deyirlər ki, bəs, səadət səndədir.

Bilməmişəm, yuxularım çin olub,  
Ömrüm boyu istədiyim gün olub,

İndi artıq Vüqar Əhməd yorulub.  
Pis günüm də mənə görə səadət,  
Arzuladım mən hamıya səadət.

## KÖNLÜM SƏNİ İSTƏYİR

Hərslə öpdüm şəkillərini,  
Yadıma saldıqca o illərimi.  
Ömrümün ötüşən fəsillərini  
İndi mən necə də əzizləyirəm.

Qorxuram bunlar da çıxır əlimdən,  
Şəkildən alıram sənin ətrini.  
Necə can kəlməsi çıxır dilimdən  
Ən əziz tutmuşam sənin xətrini.

Bu qoşa şəkillər xatirələrdir,  
Bir vaxt sevinc idi, indi kədərdir.  
Sənsiz keçən günüm necə hədərdir,  
Bilsən, könlüm səni necə istəyir.

Yuxularda görüşmüşəm səninlə,  
Tənqid edib döyüşlərim səninlə.  
Barışaraq öpüşürəm səninlə,  
Bilsən, könlüm səni necə istəyir.

## ÇÜNKİ O SEVİR

Gözlərindən duyuram,  
Necə bihuş oluram.  
Günahını yuyuram,  
Çünkü o sevir məni.

Kinim yox sevgilimə,  
Yalan gəlsə dilinə.  
Heç vurmuram üzünə,  
Çünkü o sevir məni.

Sevdiyim, sevdiciyim,  
Ondan necə inciyim.  
Hədər gedər gəncliyim,  
Çünkü o sevir məni.

Eşq şərbəti içmişəm,  
Demə eşqə düşmüşəm.  
Hər nə desə keçmişəm,  
Çünkü o sevir məni.

Gələcək ayın onu,  
Gözəldi eşqin sonu.  
Sevirəm mən də onu,  
Çünkü o sevir məni.

### **SANKİ MƏNİM OLUR BU GÖZƏL CAHAN**

Gözlərin gözümə baxanda gerçək,  
Gözlərdə duyuram gözəllikləri,  
Baxışın gözlərə çaxanda şimşək,  
Onda unuduram dəcəllikləri.

Sənin gözlərinlə gəzdim dünyanı,  
Sənə həsr elədim şirin rəyamı,  
Bağrıma basanda Hüseyin balamı,  
Sanki mənim olur bu gözəl cahan.

Eşqimin sultanı sən oldun, gəlin,  
Namuslu qızısan bu doğma elin,  
Bir az şəkər qoysan altına dilin,  
Sanki mənim olur bu gözəl cahan.

Həm Xəzərəm, həm də Kürəm, Arazam,  
Şəninə şeirlər, dastan yazaram.  
Pis günləri taleyindən pozaram,  
Sanki mənim olur bu gözəl cahan.

### **BİR BUSƏ VER**

Cana düşür vəlvələ,  
Gəl tutaq biz əl-ələ,  
Xeyir işə var hələ,  
Bir busə ver, sevgilim.

Məhəbbətdən odlanaq,  
Şad günlərdən şadlanaq.  
Alovlanır üz-yanaq,  
Bir busə ver, sevgilim.

Sevişir lal baxışlar,  
Mənə dünya bağışlar,  
Narın yağır yağışlar,  
Bir busə ver, sevgilim.

Xeyrə yozaq röyanı,  
Seyrə çıxmaq dünyanı,  
Qoy mən alım qadanı,  
Bir busə ver, sevgilim.

## ŞƏN MAHNI

Zarafatyana

Eşq olunmur tərcümə,  
Sərhəd qoymam xərcimə,  
Mən Robinzon, sən Cümə,  
Dua edək hər cümə.

Fikir vermir him-cimə,  
Nə dedim ki, incimə!  
İnan eşqin gücünə,  
Dua edək hər cümə.

Sən Cümə, mən Robinzon,  
Gəl evlənək bu sezon,  
Bir aşiqəm, bir ozan,  
Dua edək hər cümə.

Nə restoran, bardayam,  
Eşq yolunda dardayam,  
Bilirsən ki, hardayam,  
Dua edək hər cümə.

Romeyoyam, ya Məcnun,  
Cülyettasan, ya Leyli.  
Gəl olmayaq gileyli,  
Dua edək hər cümə.

Sən Əslisən, mən Kərəm,  
Görüşmüşük bir kərəm.  
Naz eyləmə, ay sənəm,  
Dua edək hər cümə.

Mən deyiləm bivəfa,  
Qoyma çəkim çox cəfa,  
Eşqimə ver sən cəfa,  
Dua edək hər cümə.

## GÜLÜMƏ

Dillər dindi, danışdırdı dilimi,  
Güllər güldü gülümsündü gülümə,  
Əl əlimdə ətirlətdi əlimi,  
Günəş güldü, gül göndərdim gülümə.

Sevgilimin səsi sirli, sehrdir,  
Sarı simin səslənməsi nə sirdir.  
Mənim könlüm bir gözələ əsirdir,  
Günəş güldü, gül göndərdim gülümə.

Gözəl gözün gözəlləşdi gözümdə,  
Gəlin gördüm gülümsəyən gözündən.  
Gizlin-gizlin görüşürük gizlində,  
Günəş güldü, gül göndərdim gülümə.

Olan oldu, odlanıram odumdan,  
Ocaq olduq, odlanırıq odundan.  
Od oğluyam, od olmuşam olumdan,  
Günəş güldü, gül göndərdim gülümə.

28.04.2007

## SEVGİLİM

Hamilə buludlar indi doğacaq,  
Uca göylərimdən ruzu yağacaq.  
Arzular yenə də çiçək açacaq,  
Sevgilim mənimlə qoşa olacaq.

Ümidlər verəcək mənə təsəlli,  
Eşqindən tutacam mən iki əlli,  
Yarımı görəcəm yaxşı, əməlli,  
Ruhumuz birlikdə göyə uçacaq.

Gecələr ehtiras cuşa gələcək,  
Qəm-kədər bir günlük sanki öləcək,

Ertəsi bu eşqi hamı biləcək,  
Qəlbimiz günəş tək şüa saçacaq.

Sanki indi dünya mənim olacaq,  
Qəlbimə sevgimiz məlhəm olacaq.  
Vüqarın sevgisi örnək olacaq,  
Şairin hər sözü nəğmə olacaq.

## SƏNƏDİR İBADƏTİM

Qəlbim cahan, sən cahangir,  
Qəlbim bağça, sən açan gül,  
Bülbül oldum, sən qızılgül,  
Mən gülmədim, fəqət sən gül.

Mən sevənəm, sən sevilən,  
De eşqini, səndə dillən.  
İstər sevin, istər qəmlən,  
Səni sevdim, özgə bilməm.

Var-dövlətim məhəbbətdir,  
Mənim arzum səadətdir.  
Nə vaxtdan eşq qəbahətdir,  
Fikrim eşqə ibadətdir.

Məhəbbətim, səadətim,  
Dəyanətim, sədaqətim.  
Bu eşqimin yollarında  
Bir sənədir sədaqətim.

## GÖZƏL NAZƏNİN

Ay məndən vədəsiz küsən nazənin,  
Xəyallar içində üzən nazənin.

Bahanə olmadan niyə küsürsən,  
Kaman küssə çalmaz əli tarzənin.

Küsmə sevən kəsdən etibarlıyam,  
Kənar eyləmə sən mənədən nəzərin.

Eşqimin, qəlbimin oldun hakimi,  
Dünya gözəlisən, yoxdur bənzərin.

Eşqin səmasında qoşa ulduzuq,  
Qoşa daşığıq cüt düşən hər zərin.

Bəyəm, bəydadaşam, sən də bir gəlin,  
Evimin bəzəyi gözəl nazənin.

## UNUTMARAM

Unutmaram gözlərinin rəngini,  
Unutmaram mütəmadi zəngini,  
Yaddan çıxmaz tanışlığın ilk günü,  
Unutmaram sənli olan hər anı.

Sənlə keçən günlərimiz əzizdi,  
Həmsöhbətim indi yalnız dənizdi.  
Xəyalda da busən mənə ləzizdi,  
Unutmaram sənli olan rəyanı.

Bir arzum var, kaş görəydim üzünü,  
Seyr edəydim məni süzən gözünü.  
Eşidəydim eşq ətirli sözünü,  
Unutmaram sənli olan dünyanı.

Yuxularım çin olacaq bilirəm,  
İstədiyim gün olacaq bilirəm.  
Əllərini uzat mənə,ölürəm.  
İzləyəyəm sən gəzdiyin hər yanı.

## GƏL MƏNİM MAVİ GÖZLÜM

Həsrətə necə dözüüm,  
Yollarda qalıb gözüüm,  
Vəsf edir səni sözüm,  
Gəl mənim mavi gözlüm.

Nə xoşdur səni görmək,  
Gəl-gəl, a sarıköynək.  
Dünyadı səni sevmək,  
Gəl mənim mavi gözlüm.

Masmavidir gözlərin,  
Şirin-şəkər sözlərin,

Bir məlhəmdi qəlbimə,  
Gəl mənim mavi gözlüm.

Gəl yaşat, gəl sev məni,  
Gəl, gəl sevindir məni,  
Sevgilimsən sən mənim,  
Gəl mənim mavi gözlüm.

## **SƏN NİYƏ BİGANƏSƏN?**

Duydum gülün ətrini,  
Əziz tutdum xətrini.  
Hər vaxt bildim qədrini,  
Sən niyə biganəsən?

Gözlərin masmavidir,  
Dişlərin mirvaridir,  
Nolar, yarın adidir,  
Nədəndir, biganəsən?

Eşqdə dəyanətliyəm,  
Bir az qədd-qamətliyəm,  
Sənə sədaqətliyəm,  
Sən niyə biganəsən?

Soruşmam haralısan,  
İşvədən aralıan.  
Abşeron maralısan,  
Bəs niyə biganəsən?

Sevənə ver könlünü,  
Xoş keçir bu beş günü!  
Eşqlə yaşa ömrünü,  
Bəs niyə biganəsən?

Tanrı bizi tay edib,  
Məhəbbəti pay edib,  
Hamı sevib-sevilib,  
Sən niyə biganəsən?

## **SEVGİLİM**

Həyatımda izim qalıb,

Şirin-şəkər sözümlə qalıb,  
Ayrıliğa dözümlə qalıb,  
Eşqi-cavan sevgilim.

Ayrıliğin necə çətin,  
Niyə yoxdu mətanətin,  
Yoxdu vallah qəbahətim,  
İsmi pünhan sevgilim.

Həsərət dolu günlər qədim,  
Yetəcəkdir sənə əlim.  
Haqqı yazan bu qələmim,  
Yazar dastan, sevgilim.

Bir səyyahdı köçəri quş,  
Bu dünyanı ondan soruş,  
Görən gülüm, sənə nolmuş.  
Mənə qalan, sevgilim.

Eşq əzabın qoşa çəkək,  
Yersiz olar sənə demək.  
Şəlalə tək, bir bulaq tək,  
Qəlbə axan sevgilim.

Yağmurlarda, soyuq qarda  
Harda qaldın, eşqim harda?  
Ayrıliqda, intizarda  
Oldun hicran, sevgilim.

## GERİ DÖN

Biganəlik olub qəlbimə hakim,  
O nə məhkum bilir, nə də ki, hakim.  
Sənsən dərdlərimə bir loğman, həkim,  
Nəvaziş istərəm, geri dön, gülüm.

Nəvaziş istərəm dostdan, tanışdan,  
Bir qayğı istərəm qəlb sirdaşından.  
Payız xəzanından, yaz yağışından  
Nəvaziş istərəm, geri dön, gülüm.

Qayğı istəyirəm öz sevgilimdən,  
Sevgi bağçamdakı fidan gülümdən.  
Xoş sözləri istərəm sənənin dilindən,

Nəvaziş istərəm, geri dön, gülüm.

Ah, necə xoşbəxtdir uçan qağayı,  
Dənizi oyadır harayı, hayı,  
Laqeyd ürəklərdən görmədim qayğı,  
Nəvaziş istərəm, geri dön, gülüm.

Sevgilim, olmusan necə biganə,  
Qayğı istədiyim sənsən yeganə.  
Mənim nəğmələrim qəmli təranə,  
Nəvaziş istərəm, geri dön, gülüm.

## YALAN

Guya unutmuruq bir-birimizi,  
Guya ki, ölürəm səndən ötəri.  
Özgəylə bölmürük bir sirrimizi  
Əzba dözüyük nə vaxtdan bəri.

Sındırmır özünü “unutdum” deyən,  
Gizlədir gözünü, baxışlarını.  
Dərdin zəhərini udub tək yeyən,  
Silir göz yaşının yağışlarını.

İstər şirin olsun, istərsə acı,  
Sevgi xatirəsi unudulmayı.   
Sevdiyin günlərə baxma qıyqacı,  
Xəyallar bunlardan heç vaxt doymayı.

Küsməzdik bir-birin olsaydıq duyan,  
Deməzdik bəxtlərə yatmısan, oyan!  
Mənim kimim vardı, sən idin həyan,  
Kim deyir unutdum, yalandır, yalan.

Ləpələr sevginin şahidi oldu,  
Eşq məmləkətində şah idik, noldu?  
Biz də məhəbbətin şahidi olduq,  
Kim deyir unutdum, yalandır, yalan.

18.09.2008

## KİM BİLİR

Söz: V. Əhməd

Mus:Ş.Mustafayev

Bu gözlərim gah ağlayır, gah gülür,  
Bir də səni görəcəyəm kim bilir.  
Sevən könlüm nə danışır, nə dinir,  
Bir də səni görəcəyəm kim bilir.

### **Nəqarət**

Kim bilir, kim bilir(2)  
Bir də səni görəcəyəm kim bilir.

Ayrılıqdan gözlərimdən yaş süzür,  
Həsrətin qorxusu canımda üzür.  
Xəyalım hər yerə əksini düzür,  
Bir də səni görəcəyəm kim bilir.

### **Nəqarət**

Sonsuz həsrət kimi qəlbimə doldun,  
Gah məhəbbət oldun, gah qayğı oldun.  
Neçə il könlümdə xoş duyğu oldun  
Bir də səni görəcəyəm kim bilir.

## **SEVƏCƏM**

Sevilirəm, sevəcəm,  
Xoş günləri görəcəm,  
Bir gün mən də dinəcəm,  
Eşqi bəyan edəcəm.

Qohumlarım biləcək,  
Məni yarla görəcək,  
Sevinəcək, güləcək,  
Sevilirəm, sevəcəm.

Yarım sordu: necəsən?  
Heç dözməzsən heçə sən,  
Alma qəmi vecə sən,  
Sevilirəm, sevəcəm.

## **SƏNİ SEVƏNDƏN BƏRİ**

Məhəbbət dünyasında,  
Mənim də öz səsım var.

Eşqimin sevdasında  
Sənin tək bir kəsım var.

Danışmaram, susaram,  
Eşqimlə dillənərəm.  
Gözələrini pusaram,  
Eşqimə güvənərəm.

Surətin hey gözümdə,  
Gözəlliyin gözümdə.  
Heç deyiləm özümdə  
Səni sevəndən bəri.

Sevən qəlbimin səsi,  
Gözəllik ilahəsi,  
Unutdum hər bir kəsi  
Səni sevəndən bəri.

Gəzdim bütün elləri,  
Tapdım sən tək dilbəri.  
Unutdum qəm-kədəri  
Səni sevəndən bəri.

Duydum gözəl dünyanı  
Səni sevəndən bəri.  
Gördüm sənli rəyanı  
Səni sevəndən bəri.

## AĞLAMA, YAVRUM

Balaca bir qızcığaz  
Ağlayırdı sakitcə,  
Titrəyirdi dil-ağız,  
Yaş töküdü səssizcə.

Ey yol ötən insanlar,  
Sizdə necə səbir var?  
Dözməz buna heç dağlar,  
Ağlayırdı qızcığaz.

O Şəhid balasıydı  
Qaçqın düşüb elindən.  
Ümidi anasıydı...  
Bir şey gəlmir əlimdən.

Gedib torpağı, eli,  
Atasını itirib.  
Şəhidlərin ölümü  
Qəlbə qübar bitirib.

Ağdamlıdı, Şuşalı,  
Laçınlı, Kəlbəcərli.  
Düşmənlə savaşı etdi,  
At oynadan Həcərdi.

Ağlama, yavrum mənim,  
Ötəcəkdir bil qəmin.  
Gücü bir olsa elin,  
Qəmi olmaz millətin.

## DUET

Oğlan  
Gözlərim gözündədi,  
Fikrim “hə” sözündədi,  
Diqqətim özündədi,  
İmkan vermə qəmlənək,  
Gəl sevinək,şənlənək.

Qız  
Vallah, inamım itib,  
Səbrim tükənib, bitib.  
Qəlbimdə şübhə bitib,  
İstəmirəm qəmlənək,  
Gəl sevişək, şənlənək.

Oğlan  
Şübhəni at qəlbindən,  
Mənim də bu dünyada  
Sevmək gəlir əlimdən.  
Gəlmərəm sənə kələk,  
Gəl sevişək, şənlənək.

## “CAN” DESİN SƏNƏ

Mehriban baxış,  
Xoş sözlə danış,

Hamı ürəkdən  
“Can” desin sənə.

Dosta kömək ol,  
Xalqa gərək ol.  
El-oba hamı  
“Can” desin sənə.

Yara ol həmdəm,  
Uzaq olsun qəm.  
Sevən, sevilən  
“Can” desin sənə.

Ürək sındırma,  
Fağrı yorma.  
Dərdli, dərdsiz də  
“Can” desin sənə.

Kiçik, həm böyük,  
Lap üzüdönük.  
Bütün insanlar  
“Can” desin sənə.

Üzünə gülən,  
Arxanca söyən,  
Sağ ikən ölən  
“Can” desin sənə.

Qədrini bilən,  
Heç nədən küsən,  
Barmağa gülən  
“Can” desin sənə.

İki bölünən,  
Birgə döyünən  
Güney-Quzeyli  
“Can” desin sənə.

## GÖZLƏDİYİM

İlahi, nə gözəl gözlər  
Vücudumu ah, əzizlər.  
Halaldı bu məst gözlərə,  
Şirin-şəkər bal sözlərə.

Baxışların deyir layla,  
Gözəlli seyr etməyə,  
Gözəlli görmək üçün  
Bütün dünyanı harayla.

Səni görən gözlərimlə  
Duydum, sevdim bu dünyanı.  
Deyilməmiş sözlərinlə  
Gördüm şirin bir röyan.

Dil danışmır, göz danışır,  
Gözlər necə düz danışır,  
Ürək od tutub alışır,  
Mavi gözlüm, ey gözəlim.

Sən eşqini gözlə dedin,  
Səbr eylə, gözlə dedin.  
Sənsən fəqət, inan, inan  
Can evimdə gözlədiyim.

## AYRILIQ

Üç günlük ayrılığın  
Üç yüz il gəldi mənə.  
Mən itirməkdən qorxdum,  
Bir qorxu gəldi mənə.

Sandım səni itirdim,  
Artıq “fatihə” deyim.  
Mən ömrümü bitirdim,  
Vida libası geyim.

Ürəyim sənindir,  
Lal fəryadı dinmədim.  
Bir zərrə də gülmədim,  
Üç gün, üç yüz il oldu.

Gözlərim səni gəzir,  
Ürəyim güclə dözür,  
Həsrət qəlbimi əzir,  
Ayrılıq betər oldu.

## ƏL ÇƏK

Əllərini əlimdən çək,  
Gözlərini yolumdan çək.  
Birdəfəlik məndən əl çək,  
Çək əlini, əlimdən çək.

Bu sevgidən bezdim daha,  
Sənlə ümid yox sabaha.  
And verirəm mən Allaha,  
Çək əlini, əlimdən çək.

Günah səndə, sən günahkar,  
Dilim lalmış, qulağım kar,  
Hər şey indi oldu aşkar,  
Çək əlini, əlimdən çək.

Vaxt var idi görüşərdik,  
Dərdi-səri bölüşərdik  
Röyada da sevişərdik,  
Çək əlini, əlimdən çək.

Xəyanət heç bağışlanır?  
Ancaq qəlbə naxış salır.  
Bu saxta eşq qarğışlanır,  
Çək əlini, əlimdən çək.

26.09.2007

## BAĞIŞLA

Günahımı bəlkə yuyum yağışla,  
Etiraf edirəm məsum baxışla,  
Gərək üzr istəyəm sözlə, çıxışla,  
Bağışla sən, günahımı bağışla.

Bica yerə dəymişəmsə xətrinə,  
Ətrin hopub şeirim hət səttrinə,  
Bağışla sən məhəbbətin xətrinə,  
Bağışla sən, günahımı bağışla.

O düşməndi düşməniylə barışmaz,  
Kin saxlama, sevənlərə yaraşmaz,  
Ətlə dırnaq ayırsan da ayrılmaz,  
Bağışla sən, günahımı bağışla.

Bağışlayan, əfv edəndi Allahım,  
Bağışla sən, xoş açılan sabahım,  
Göydə Allah, yerdə sənsən pənahım,  
Bağışla sən, günahımı bağışla.

Əvvəlki tək gülümsə gəl üzümə,  
“Can” deyərəm bir cavab ver sözümə,  
Hərərətlə, sevgiyə bax gözümə,  
Bağışla sən, günahımı bağışla.

Niyə görə ayrılığı dərd edək,  
Keşke yenə busələrə qərq edək,  
Sayımızı biz iki yox, dörd edək,  
Bağışla sən, günahımı bağışla.

Bağışlanmaz səhvim varsa, demərəm,  
Xəcalətdən mən sağ ikən ölərəm,  
Bilirsən ki, günahım az, bir kərəm,  
Bağışla sən, günahımı bağışla.

Sevirsənsə qızmağın da tez soyar,  
Sevişənlər bir-birinə göz qoyar,  
Mən bilirdim eşqimizə göz dəyər,  
Bağışla sən, günahımı bağışla.

## ELƏ BİRCƏ GÜN

Görüşdük bu gün,  
Sevindik bu gün.  
Ayrıldıq bu gün,  
Elə bircə gün.

Bir günlük sevgi  
Bir küskün itki,  
Eşq deyil, bil ki,  
Birgünlük sevgi.

Bir gün baxışdıq,  
Gözlə yarışdıq,  
Yox olduq, uçduq,  
Elə bircə gün.

Təsadüf idi,

Yoxsa zərurət,  
Bu bir gün idi,  
Bu da qənimət.

Birgünlük sevda,  
Sonsuz bir sevda,  
Hardasan, harda?  
Elə bircə gün.

Tez ötüşdü gün,  
Oldunmu qəmgin,  
Görüşək hər gün,  
Elə bircə gün.

### **ÜRƏK KÜSMƏSİN GƏRƏK**

Ürəyim sıyrılib, ürəyim küsüb,  
Yenidən göstərmə mənə özünü.  
Sənə olan sevgim lal olub susub,  
Dinləyə bilmirəm heç bir sözünü.

Vaxtilə mənimlə nəfəs alırdın,  
Deməli, eşqimdən həvəs alırdın.  
Saxta sevginlə sən gur səs salırdın,  
Dil barışar, ürək küsməsin gərək.

Bəyaz gecələrdə mavi yuxular,  
Bircə biz oyaqdıq, hamı yuxular.  
Necə utanardıq, necə sıxılar,  
Dil barışar, ürək küsməsin gərək.

Yandıq, alovlandıq ölmədik nə qəm,  
Biganəlik sənə olandan həmdəm.  
Beləcə yaşadığımız taleyi kəm,  
Dil barışar, ürək küsməsin gərək.

### **ÇƏKMƏ GÖZÜMDƏN**

Ey gözəl, gözünü çəkmə gözümdən,  
Qoy gözünün izi gözümdə qalsın.  
Məhəbbət sezilir sənənin gözündən,  
Gözlərim xəyala sənənlə dalsın.

Gözlər gözəlliyin ilk əmanəti,  
Gözlər baxışların son qənaəti.  
Gözlər Tanrımızın göz əmanəti,  
Ey gözəl, gözünü çəkmə gözümdən.

Gözlərlə danışır sevən, sevilən,  
Hekayət söyləyir gözüylə gülən.  
İnsanın niyyəti gözdən bilinər,  
Ey gözəl, gözünü çəkmə gözümdən.

Danışma, sevgilim, gözlə danışaq,  
Gözlərim önündə yanaq, alışaq.  
Gözümüzlə küsək, gözlə barışaq,  
Ey gözəl, gözünü çəkmə gözümdən.

Gözdə gözəlliyi duyub anladım,  
Gözlərin küsəndə qəlbi danladım.  
Hər eşq bir könüllə, bir insanladı,  
Ey gözəl, gözünü çəkmə gözümdən.

### **YARƏ MƏN YALVARMARAM**

Yarə mən yalvarmaram əqlimi daşdan almasa,  
Ayrılıqdan, hicrandan, gözlərim yaşla dolsa.

Gəl, ey sevgilim, mənimlə qoşa gəzək dünyanı,  
Yalvarım, yaxın kölgən olub gəzim mən hər yanı.

Nicatım bil səndədir, qəlbimə yarə vurma sən,  
Hər zaman, gündüz-gecə xəyalımda sən durmusan.

İlk eşqim, son eşqim də sən olmusan, ey nazənin,  
Eşqimi rədd eyləsən, Allah olsun sənə qənim.

### **BUSƏYƏ QƏRQ ELƏDİM**

Busəyə qərq elədim cananımla canım ilə,  
Təzyiqi necə artdı qanımızın canım ilə.

Çılğınlıqla görüşdük, çox hərarətlə öpüşdük,  
Ax, ləzzətlə döyüşdük bir xatasız canım ilə.

İylədim tellərini, zülflərini sığalladım,

Başımı sinəmə sıxdım, məst etdim canım ilə.

Unutdum dərdlərimi, dünyanın xoşbəxti mənəm,  
Nəhayət, tapdı şəfa oynamadım canım ilə.

Eşq fəryadı qopardıq, biz sevişdik ta sübhəcən,  
Dördəcən, ya üçəcən mən uçurdum canım ilə.

Bu gözəl anlar üçün şükr elədim Tanrımıza,  
Yaşadım bu xoş günü yarım ilə, canım ilə.

Ya rəbb, yenə də qismət et, görüşüb canan ilə,  
Nə deyir Vüqar Əhməd: eşq vurğunuyam canım ilə.

### **EY DUYDUĞUM, ÖZÜ ISMI, QƏLBI NİHAN SEVGILIM**

Ey duyduğum, özü ismi, qəlbi nihan sevgilim,  
Qəlbimdəki surət-xəyal, eşqi cavan sevgilim.

Butan mənə yuxularda, röyalarda verildi,  
Surət pünhan, sənsən mənə dünya-cahan, sevgilim.

Surətini xəyalımda məhəbbətlə görürəm,  
Xəyalımdan gözlərimə gizli baxan sevgilim.

Bu məhəbbət həqiqətmi, ya röyamı, yuxumu?  
Yağışımnda, yağmurumda şimşək çaxan sevgilim.

Həsratimiz sovuşarmı, çin olarmı yuxular?  
Çəsmə kimi məhəbbətlə qəlbə axan sevgilim.

İntizarın, ayrılığın sonu varmı görəsən?  
Vüqar Əhməd gör nə deyir: ismi-pünhan sevgilim.

### **SƏNI GÖRƏYDİM, SAÇIN HÖRƏYDİM**

Səni görədim, saçın hörəydim,  
Sənlə kövrəlib, sənlə güləydim.

Qəlbimin sirrin sənə deyəydim,  
Dərdi-sərimi sənlə böləydim.

Kaş dalaşaydıq, biz barışaydıq,

Eşqin gücündən biz alışaydıq.

Yol çəkən gözüm axtarır səni,  
Ən şirin sözüm gözləyir səni.

Şadlıq yox olub, sənin yoxluğun  
Qəlbə ox olub, bil mənə, gülüm.

Mənə qıl əlac, qəlb sənə möhtac,  
Yenə deyirəm, qəlbin mənə aç.

Səni görədim, sevgi duyaydım,  
Gözlərim yaşın kaş sən siləydin.

Kaş ki, göz-gözə, birgə üz-üzə,  
Həm də iz-izə biz dayanaydıq.  
Biz döyüşəydik, biz sevişəydik,  
Hər an, hər saat biz görüşəydik.

### **BİR NƏZƏR SAL**

Bir nəzər sal parlayacaq baxtına,  
Bir fal açdır taleyinə,baxtına,  
Gəl sahib ol, sən könlümə, qəlbimə,  
Gəl sahib ol, sən könlümün taxtına.

Gözlərinlə sevim, duyum dünyanı,  
Seyrə çıxmaq məhəbbət paytaxtına.  
Eşqinə qul olmuşam, bir rəhmə gəl,  
Sən rəvac ver eşqimin xoş baxtına.

Könül ver sən seəninə, sevgilim,  
Vüqar Əhməd çıxıb sənin baxtına.

### **SEYR ELƏ QƏLBİMİ**

Seyr elə qəlbimi, çünki pərişan olacaqdır bu gecə,  
Sırrım əğyarə deyim, çünki könül qan olacaqdır bu gecə.

Saçıma ağ düşdükcə gözüm tar ola, ruhum dağıla,  
Yarım kimi cismim yana, od palayacaqdır bu gecə.

Allah,bu nə dərddir ki, çarasın tapa hər kim od ilə,

Oda qarışıq yanacaqdır, közə dönərkən odlanacaqdır bu gecə.

Eşqimə çatmaq üçün dərdə düşüb nə qədər qəm yemişəm,  
Tarə mizrab vururam, bəlkə də, tarım sınacaqdır bu gecə.

İmdadıma gəl, ya Rəbbim, bilirsən yanıram eşq oduna,  
Tükənib səbrü-qərarım, elə bil can alacaqdır bu gecə.

Eşitdin səsimi, mehri-məhəbbət çiləbin nurun ilə,  
Dünyanın xoşbəxti bu gün Vüqar Əhməd olacaqdır bu gecə.

## MƏHƏBBƏTİM

Gur alovlu, od püskürən ocağam,  
Güllə batmaz, balta kəsməz ağacam,  
Özlüyümdə qüvvətliyəm, qoçağam,  
Göydə Allah, yerdə eşqim, varımdır,  
Güc verənim məhəbbətim, yarımdır.

Mənim eşqim dünya boyda dünyadı,  
Mənim sevgim görünməmiş rüyadı,  
Bu məhəbbət cahan boyda dəryadı,  
Şöhrətimdir, sərvətimdir, varımdır,  
Gah yağışım, gah boranım, qarımdır.

Sevənlərdə təmiz olur ürəklər,  
Çiçək açır saf arzular, diləklər,  
Bir şahiddir eşqimizə küləklər,  
Məhəbbətim namusumdur, arımdır,  
İlham verən mənim özcə yarımdır.

Dillər susur, baxışımız danışır,  
Vücudumuz eşq odundan alışır,  
Dil kəsəndə, gözlərimiz barışır,  
Sevənlərin əsəbləri tarımdır,  
Bu əsəbi tez ovudan yarımdır.

Lal gecələr bu sükutu pozan var,  
Sevənlərə xoş nəğmələr yazan var,  
Vüqar Əhməd adında bir ozan var,  
Qəlb oxşayan kamanımdır, tarımdır,  
Bu şerin də səbəbkarı yarımdır.

## MƏN GÖRÜŞƏ GƏLƏNDƏ

Çiçəklər dəstə-dəstə,  
Bu güllərin ətrindən  
Sağalır qəlbi xəstə  
Mən görüşə gələndə.

Həyəcandan əsirdim,  
Dustaq idim, əsirdim,  
Əsim-əsim əsirdim  
Mən görüşə gələndə.

Hərdənbir toxunurduq,  
Məhəbbəti, sevgini  
Biz gözlərdən oxurduq  
Mən görüşə gələndə.

Paxıllar dil açdılar,  
Qanımı qaraltdılar,  
Yumruğa əl atdılar  
Mən görüşə gələndə.

Hər gün görsəm o kəsi,  
Darıxırdım ertəsi,  
Artdı ömür həvəsi  
Mən görüşə gələndə.

Açıl dedim “sim-simə”  
Bir son qoydum “tilsimə”,  
“Vağzalı” ydı zümzümə  
Mən görüşə gələndə.

Bir xəyal yox, özüydü,  
Cəzb eləyən gözüydü,  
Heç kəs yoxdu, biz idik  
Mən görüşə gələndə.

## HEÇ KƏSİ SEVMƏMİŞƏM

Cadugər baxışların məni saldı tilsimə,  
Telli sazı götürüb mizrab vurdum mən simə.  
Sənə dastan bağladım ilham doldu qəlbimə,  
Heç kəsi sevməmişəm sənə qədər dünyada.  
Gündüzlər çatmır əlim, səni gördüm rəyada.

Gündüzlər çatmır əlim, səni gödüm rüyada,  
Çox çalışdım eşqimi unudum, edim tövbə,  
Alınmadı, sevgilim, hakim oldun bu qəlbə,  
Heç kəsi sevməmişəm sənin qədər dünyada,  
Gündüzlər çatmır əlim, səni gördüm rüyada.

Ya Allah, ya Məhəmməd, qəsd eyləmə canıma,  
Düşünmə, güvənirəm şöhrətimə, şanıma,  
Ay nazənin möhtacam, sən tək gözəl xanıma,  
Heç kəsi sevməmişəm sənin qədər dünyada,  
Gündüzlər çatmır əlim, səni gördüm rüyada.

Mənim üçün dünyada, bircəsən, yeganəsən,  
Əfsus ki, istəyimə, eşqimə biganəsən,  
Vüqar Əhməd söylədi Ay təkin mələkəsən,  
Heç kəsi sevməmişəm, sənin qədər dünyada,  
Gündüzlər çatmır əlim, səni gördüm rüyada.

## **BİR DÜNYA VAR GÖZÜMDƏ**

Gəl-gəl-gəl mənim könlüm,  
Döyünər sənə qəlbim.  
Görəndə sənə dedim  
Bir dünya var gözümdə.

**NƏQARƏT:**

Yaz, bahar yağışı var,  
Mın rəngi, naxışı var.  
Gözəllik işığı var,  
Bir dünya var gözündə.

Bir mənə var sözündə,  
Bir sevda var üzündə  
Bir dünya var gözündə.

Görürəm mən özümü,  
Yarımin göygözündə.  
Deməsəm can sözümü,  
Düşərəm mən gözündən.

Sən mənim dünyam oldun,  
Sən şirin rüyam oldun.  
Bəxtimi mən aradım,

Bir dünya var gözündə.

## NECƏ İNSAFSIZDI

SÖZ: Vüqar Əhməd  
MUS: E.SALMANOV

Biganə olma gəl mənim eşqimə,  
Niyə qəsd edirsən sevən qəlbimə.  
Əllərin dəyəydi kaş ki, əlimə  
Olardım bir an mən də xoşbəxt.

NƏQ:  
Necə insafsızdı bu, Allah  
Necə rəhmi bunun azdı vallah.  
Məni sevsin, ya da indi öldür  
Allah, Allah.

Bilsəydin məhəbbət nədir, sevərdin,  
Telefon zəngimə cavab verərdin.  
Bir kəlmə ürəkdən xoş söz deyərdin,  
Dünya olardı bil ki, mənim

NƏQ:

## YAŞAYA BİLMİRƏM

Bir-birinə saldıq biz meyli, mehri,  
Məni bihuş etdi səsinin sehri.  
Bu eşq əbədidir, deyil ötəri,  
Yaşaya bilmərəm mən səndən ayrı.

Küsüb-barışmağın var öz ləzzəti,  
Dərd-sər bölüşürük gizlin, xəlvəti,  
Ya rəbb, daimi et bu məhəbbəti,  
Yaşaya bilmərəm mən səndən ayrı.

Alın yazısı yox, yazılarımız,  
Bir oldu, bir öldü arzularımız,  
Tən yerə bölündü ruzularımız,  
Yaşaya bilmərəm mən səndən ayrı.

Elçilər göndərdim, oldun adaxlım,

İl ötdü səsinlə yuxudan qalxdım,  
Sənə özümdən də mən uca baxdım,  
Yaşaya bilmərəm mən səndən ayrı.

Səni vəsf eləyir nəğməli sözüm,  
Yüz gözəl görsəm də səndədir gözüm,  
İstərəm cahanı səninlə gəzim,  
Yaşaya bilmərəm mən səndən ayrı.

Mənim ürəyim də artıq sənindir,  
Mənim kədərlərim sən qəmindir.  
Səni sevirsən dünya mənimdir,  
Yaşaya bilmərəm mən səndən ayrı.

Bir vaxt ayıracaq bizi bu ölüm,  
Səni səsləyəcək ruh olan könlüm.  
Ruhlar görüşəndə yenə sən mənim,  
Yaşaya bilmərəm mən səndən ayrı.

Bir qəlb sındırmaq, ancaq tikərik,  
Allahın evini biz də sevərik,  
Cənnətdə əbədi biz görüşəcəyik,  
Yaşaya bilmərəm mən səndən ayrı.

25.06.2002

## GÖZƏL GÖZLÜM, GÖZƏL ÜZLÜM

Gündüzümsən, sabahımsan,  
İlk eşqimsən, pənahımsan.  
Gözəl keçən xoş anımsan,  
Gözəl gözlüm, gözəl üzlüm.

Gözəl gözün, gözəl üzün,  
Gözlərini eşqlə süzüm,  
Kipriklərin düzüm-düzüm,  
Gözəl gözlüm, gözəl üzlüm.

Yollarına mən gül düzüm,  
Gül qoxusun yolun, izin,  
Mən öpərdim versən izn,  
Gözəl gözlüm, gözəl üzlüm.

Səni sevdim, oldum sənin,  
Sənlə oldu günüm, ilim,

Sevgi imiş qəbahətim,  
Gözəl gözlüm, gözəl üzlüm.

Eşqimiz oldu əbədi,  
İndi yarım mənim idi.  
Gözüm güldü, dilim dedi:  
Gözəl gözlüm, gözəl üzlüm.

## SEVGİLƏR ÖLKƏSİ

Dünyada çoxdur ölkə,  
Fikirləşdim ki, bəlkə  
Mən də yaradım, qurum  
Sevgilərdən bir ölkə.

Sevgi məmləkətində  
Hamı Məcnun, Leylidir.  
Orda da sevişənlər  
Eşqdən gileylidir.

Sevgilər ölkəsində  
Eşq məclisi hökmran,  
Ölkənin rəhbəridir  
Məcnun adlı bir cavan.  
Məclisə üzv olmayır  
Elə yerindən duran.

## MƏNİM NAZ ÇƏKMƏYƏ HALİM QALMADI

Naz etmə mənə, bəsdə, yoruldum,  
Dəryada yanan mən bir od oldum.  
İlk səni görcək nazını çəkdim,  
Mənim naz çəkən halım qalmadı.

Bilməm naz çəkim, yoxsa sevim mən,  
İşvən də həmə, nazın da həmə.  
Nazlı gözəlin nazına əhsən,  
Mənim naz çəkən halım qalmadı.

Çox oldu nazın, xoşdu avazım,  
Kürə naz edir hey xan Arazım.  
Nazını az et, bax budur arzum,  
Mənim naz çəkən halım qalmadı.

## SƏN GÖZÜMÜN NURUSAN

Eşqimin Leylasısan,  
Ömrümün röyasısan,  
Məhəbbət dünyasısan,  
Sən gözümün nurusan.

Şirin-şəkər sevdası,  
Qəlbimin parasısan,  
Gözümün qarasısan,  
Sən gözümün nurusan.

Şirinim, həm şəkərim,  
Nigarım, qoç Həcərim,  
İstərəm eşq oduyla  
Gözlərində cücərim.

## GƏL, YARIM

Nazənsən, su içmişən bulaqdan,  
Nur damcılar damcılanır yanaqdan.  
Səni duydum yaxınlardan, uzaqdan,  
Gəl, yarım, sev yarım, məni, yar, məni.

Bir nəğmə tək səslən, yarım, dodaqdan,  
Səsin gəlsin mən yaşayan otaqdan.  
Yaşınırsan, sən yadlardan, qonaqdan,  
Gəl, yarım, sev yarım, məni, yar, məni.

Duydum yavrum, məhəbbətin ətrini,  
Hər bir kəlmən bir şeirin sətrimi?  
Əziz tutdum sevgimizin qədrini,  
Gəl, yarım, sev yarım, məni, yar, məni.

Mən dərmişəm tərəvətli gülümü,  
Mən tapmışam ən xoş keçən günümü.  
Tanıyıram Allahımı, dinimi,  
Gəl, yarım, sev yarım, məni, yar, məni.

Gözəl yavrum, ilkin əhdim, ilqarım,  
Gözəl yarım, ey qürurum, vüqarım.  
Gəl sevişək etibarım, muradım,

Gəl, yarım, sev yarım, məni, yar, məni.

### **MƏN QƏLB OXUYURAM**

Sən də vəfasızsan bu cahan kimi,  
Gözündən duyuram mən baxan kimi.  
Kimi aldadırsan, axı sən kimi,  
Mən qəlb oxuyuram, qəlb aşiqiyəm.

Yalanlar dilinin olub əzbəri,  
Yalançı eyləyib sən tək dilbəri.  
Artıq istəmirəm, gəlmə sən bəri,  
Mən qəlb oxuyuram, qəlb aşiqiyəm.

Can evim möhtacdı sən tək qonağa,  
Səni bənzədirdim saf bir bulağa.  
Kədərli göz yaşım axır yanağa,  
Mən qəlb aşiqiyəm, qəlb oxuyuram.

Salıb ürəyimə qəmi çəkirəm,  
Mən sənsiz ən ağır dəmi çəkirəm.  
Dərdinlə dumanı, çəni çəkirəm,  
Mən qəlb oxuyuram, qəlb aşiqiyəm.

### **SƏNİN TƏK HEÇ KİMİ SEVƏ BİLMƏDİM**

Məhəbbətin məni yandırdı, yaxdı,  
Könlündən könlümə duyğular axdı.  
O sevən gözlərin qoşa bulaqdı,  
Sənin tək heç kimi sevə bilmədim.

Eşqin mənasını öncə bilmədim,  
Sənin tək heç kimi sevə bilmədim,  
Sıxıldım, eşqimi deyə bilmədim,  
Sənin tək heç kimi sevə bilmədim.

Üzöldüm bal kimi şirin sözündən,  
Doymadım şəh qonan qara gözündən.  
Sənin atəşindən, sənün üzündən,  
Sənin tək heç kimi sevə bilmədim.

Sən mənim əbədi sirdaşım olsan,  
Heç zaman pozulmaz yaddaşım olsan,

Silinməz, öləndə başdaşım olsan!  
Sənin tək heç kimi sevə bilmədim.

### YAŞAYIRAM SƏNİNÇÜN

Axtardım, sordum səni,  
Gəzdim çölü, çəməni,  
Hər kəlməmdə, sözümdə  
Xatırladım mən səni.

Gəzdim obanı, eli,  
Məcnun kimi mən dəli,  
Göz yaşım için-uçın,  
Yaşayiram səninçin.

Səni görcək dilim lal,  
Fikrimdə ümid, xəyal,  
Qəlbimdə bir sevgim var,  
Üzün güldür, ləbin bal.

Fəqət sənə vuruldum,  
Dəli-divanə oldum,  
Düşünmə sorağında  
Bir damla da yoruldum.

### EŞQ ODU DÜŞDÜ CANA

Eşq qəlbimdə, içimdə,  
Olmaz belə biçimdə.  
Bu eşqin yanğısından  
Alovlandı içim də.

Eşq odu düşdü cana,  
Baxdım Azərbaycana.  
Hər şeydən öncə eşqdir,  
Ta Bakıdan Zəncana.

Eşqimizdə izim var,  
Deyiləsi sözüm var,  
Mənim səndə gözüm var,  
Sənin məndə gözün var.

Eşqim safdır, əzəldir,

Çiçəkdən də gözəldir,  
Mən yarımı görəndən  
Sanki dünya bəzəndi.

## İLHAMA GƏLDİ

Eşqin canımdan da mənə əzizdir,  
Məhəbbətim safdır, qəlbim təmizdir.  
Xəyalım dünyanı səninlə gəzdi,  
Mən səni görəndə ilhama gəldim.

Bu bir həqiqətdir, yoxsa rüyadır?  
Eşqim qəlb ovlayan dəli sevdadır.  
Sənin eşqin yeni cənnət dünyadır,  
Mən səni görəndə ilhama gəldim.

Eşqinin əsiri olduğum gündən  
Büllur həqiqətlər dünyama gəldi.  
Həyatı öyrəndim, sevgilim, səndən,  
Mən səni görəndə ilhama gəldim.

Necə bihuş edir gözlər insanı,  
Sənin gözlərinde gördüm dünyanı.  
Hər gecə görürəm sənli rəyanı,  
Mən səni görəndə ilhama gəldim.

## YAR ƏLİNDƏDİ

Eşq camım yar əlindədi,  
Toy şamım yar əlindədi.  
İlhamım yar əlindədi,  
Ürəyim yar əlindədi.

Tərki-dünya qəmindədi,  
Məcnun Leyla dəmindədi.  
Dərdlərinin kəmindədi,  
Ürəyim yar əlindədi.

Hər kəs başı hayındadı,  
Şənliyində, vayındadı,  
Bəxtim Novruz ayındadı,  
Ürəyim yar əlindədi.

Mən illərlə zülüm çəkdim,  
Bağ becərdim ağac əkdim.  
Yarsız necə dözəcəkdim,  
Ürəyim yar əlindədi.

Qəlbim sevda həsrətində,  
Görüş varmı qismətində?  
Adım yadlar töhmətində  
Ürəyim yar əlindədi.

Həsrət kəsib amanımı,  
Ona qıydım bu canımı.  
Qoy eşitsin fəğanımı  
Ürəyim yar əlindədi.

Canım dözməz intizarda,  
Gah azarda, gah bezarda,  
Dünya adlı bir bazarda  
Ürəyim yar əlindədi.

Ümidim var xoş sabaha,  
Olmayacaq hicran daha,  
Şükr edirəm mən Allaha,  
Ürəyim yar əlindədi.

## SƏN OLACAQSAN

Yaşadan eşqimdi, yaradan Tanrım,  
Həmişə eşqini müqəddəs sandım,  
Məhəbbət yolunda qovrulub yandım,  
Xoş günün ilk anı sən olacaqsan.

Doymadım qəlb üzən şirin sözlərdən,  
Oxudum halını xumar gözlərdən,  
Uzağam könlümə soyuq üzlərdən,  
Eşqimin sultanı sən olacaqsan.

Şirin-şəkər sevdam, nağıllı röyam,  
Eşqimlə çağlayan əbədi dünyam,  
Fikrimdə dolaşan dumanlı xülyam,  
Sevgili cananım sən olacaqsan.

Qəlbimdə sevgidən yuva salmısan,  
Səbri-qərarımı əldən almısan,

Çox şükür meylini mənə salmısan,  
Məhəbbət dastanım sən olacaqsan.

## BAŞQA GÖZƏL GÖRMƏDİM

Seyr etdim gözəlləri,  
Oxudum qəzəlləri,  
Səndən özgə, sevgilim,  
Başqa gözəl görmədim.

Səndən niyə gizlədim  
Səni hər an izlədim,  
Gəlişini gözlədim,  
Başqa gözəl görmədim.

Gözəllərdə vəfa yox,  
Dünyada gözəl nə çox,  
Səndən gözəl yoxdu,yox,  
Başqa gözəl görmədim.

Mənim gözümdə sənsən,  
Yaradana min əhsən!  
Sən ayrı cür gözəlsən,  
Başqa gözəl görmədim.

Qəlbim çiçəkli yazdı,  
Üzün necə bəyazdı.  
Gözəl çoxdu, ya azdı,  
Başqa gözəl görmədim.

Sevgimin əzəlisən,  
Gözəllər gözəlisən  
Qismətin sağ əlisən  
Başqa gözəl görmədim.

Gözəl deyil işıqsan,  
Məni də bir işıq san.  
Cahana yaraşıqsan  
Başqa gözəl görmədim.

Qəlbim əsir telində,  
Adım gəzir dilində.  
Azərbaycan elində  
Başqa gözəl görmədim.

## SEVƏN ÜRƏKLƏR

Buludlar ötdü, lələzar oldu,  
Günəş şüası göylərə doldu.  
Sevən aşıqlər firavan oldu,  
Sevən ürəklər sevildi, sevdi.

Nişan taxdılar oğlanlar, qızlar,  
Təbrik dedilər göydən ulduzlar.  
Ulular bizə xoş gün arzular,  
Sevən ürəklər sevildi, sevdi.

Əllərdə çiçək, gül ləçək-ləçək,  
Əldə xonçalar, bellərdə ləçək.  
Analar oynar övladın görcək,  
Sevən ürəklər sevildi, sevdi.

Fəsil dəyişdi, yer buz bağladı,  
Ruzgar açıldı, ruzgar bağlandı.  
Kimi sevindi, kimi ağladı,  
Sevən ürəklər sevildi, sevdi.

## DUYANDAN BƏRİ

Sevib-sevilməyi ucalıq sandım,  
Eşqin alovunda alışdım, yandım.  
Mən aylı-ulduzlu bir asimandım,  
Sevib-sevilməyi duyandan bəri.

Sevdim bir nazənin, incə dilbəri,  
O bir pak məlakə, ülvi bir pəri.  
Yox, bu duyğularım deyil ötəri,  
Sevib-sevilməyi duyandan bəri.

Elə bil yenidən gəldim cahana,  
Vədəsiz faş oldu dərdim cahana  
Yuyub ürəyimi sərdim cahana,  
Sevib-sevilməyi duyandan bəri.

Ah, necə xoşbəxtəm, bəxtiyaram mən,  
Pozulmaz ilqaram, etibaram mən.

Əyilməz bir aşiq, bir Vüqaram mən,  
Sevib-sevilməyi duyandan bəri.

## SƏNSƏN VÜQARIM

Sevgilim, sənsən vüqarım,  
Ay gülüm, sənsən qürurum.  
İnan ki, ayrı düşəndən  
Pərişan olub vücudum.

Həsərdən alışdım, yandım,  
Pozulmadı əhdim, andım.  
Lal fəryad qopdu içimdən,  
Yenə də sənə inandım.

Mavidir dünyanın rəngi,  
Mavidir sevgi çələngi.  
Gözünlə dünyanı duydum,  
Mavidir gözünün rəngi.

## QURBAN DEMİŞƏM

Niyə baxmırsan üzümə,  
Mən ki, sənə can demişəm.  
Bir az gülümsə üzümə,  
O günə qurban demişəm.

İçilən hər sağlığımı  
Sənə şərəf, şan demişəm.  
Vücudumu, varlığımı  
Mən sənə qurban demişəm.

Səni görcək dilim laldı,  
Gözlərimdə xoş xəyaldı,  
Eşqin mənim xəstə saldı,  
Dilimi qurban demişəm.

Səni sevən yoxdu mənə,  
Rast gəlmisən mən tək gəncə.  
Nə gözəlsən, necə incə,  
Özümü qurban demişəm.

Gül üzünün xatirinə,

Göy gözünün xatirinə,  
Xoş sözünün xatirinə  
Mən neçə qurban demişəm.

Mənim canım sənə qurban,  
Nə vaxt sordun, demədim can.  
Mən eşqinə oldum qurban,  
Bax neçə qurban demişəm.

## MƏN SƏNİ GÖRMƏYƏNDƏ

Saymıram ayı,günü,  
Sayıram dəqiqəni.  
Pərişan edir məni,  
Mən səni görməyəndə.

Sevinclərim yox olur,  
Hər söz qəlbə ox olur.  
Vallah, evim yıxılır,  
Mən səni görməyəndə.

Qapımı döyməyəndə,  
Sırrımı bilməyəndə,  
Heç özümdə olmuram  
Mən səni görməyəndə.

Qəlbimə qəm ələnir,  
Könlüm necə qəmlənir,  
Arzular heçə enir  
Mən səni görməyəndə.

Baxışlarda intizar,  
Ürəyimdə ahü-zar.  
Ayrılıq var, həsrət var  
Mən səni görməyəndə.

## YOX DEMƏ

“Yox” demə mən tək qonağa,  
Göz yaşı düşdü yanağa,  
Qəm-qüssə çökdü dodağa,  
Yox demə sən, yox demə.

Uzaq tutma sən eşqini,  
Qırma sevən bu qəlbimi.  
Yoxdu sevən mənim kimi,  
Yox demə sən, yox demə.

Sevgi uca duz dağ idi,  
Qəlbin vaxtsız qonağıdı.  
Ömrün ən gözəl çağ idi,  
Yox demə sən, yox demə.

Bir bax, səni sevəni sev,  
Sənlə quraq qoşa bir ev.  
Eşqim safdır, deyildir kef,  
Yox demə sən, yox demə.

“Hə” sözündən olub xoşbəxt,  
Eşq bir naxış, bu da bir bəxt.  
Qoşa düşər zər bəxtəbəxt,  
Yox demə sən, yox demə.

## SƏN OLDUN

Göydə buludum, çənim,  
Yerdə çölüm, çəmənim,  
Baharda göy səmənim  
Sən oldun, sən oldun, sən.

Dövlətim, səltənətim,  
Hörmətim, mərhəmətim,  
Əbədi qiyamətim  
Sən oldun, sən oldun, sən.

Məni qəlbdən sevənim,  
Məhəbbətlə gülənim,  
Eşq dərdimi çəkənim  
Sən oldun, sən oldun, sən.

Eşq badəsi içənim,  
Məni aşiq seçənim,  
Ömrüm, taleyim mənim  
Sən oldun, sən oldun, sən.

Görüşə tələsənim,  
Məndən tez-tez küsənim,

Mənim sünbül-süsənim  
Sən oldun, sən oldun, sən.

## EŞQƏ DÜŞMÜŞƏM

Eşq badəsini içmişəm,  
Bir sevdaya düşmüşəm.  
Sevgi sənətim, peşəm,  
Demə eşqə düşmüşəm.

Elə bil tovladılar,  
Qəlbimi ovladılar,  
Məni oda saldılar,  
Demə eşqə düşmüşəm.

Eşqidən yana-yana,  
Eşq odu düşdü cana.  
Bilmişəm handan-hana,  
Demə eşqə düşmüşəm.

Xəyallarım didərgin,  
Könlüm gah şad, gah qəmgin.  
Ən qiymətli, ən zəngin,  
Demə eşqə düşmüşəm.

Kədərimi silmişəm,  
Eşqsiz günə gülmüşəm.  
Heyf indi bilmişəm,  
Demə eşqə düşmüşəm.

## MƏNİ DUYAN BİR AŞIQ

Səsimə səs verəydi,  
Məndə “sevgi” duyaydı.  
Qəlbimdəkin biləydi  
Məni duyan bir aşiq.

Mənə könül verəydi,  
Ürəyimi görəydi.  
Gülüşümə güləydi  
Məni duyan bir aşiq.

Bizə qəfil gələydi,

Qəmi mənə böləydi,  
Saçlarımı hörəydi  
Məni duyan bir aşiq.

Gözümdən yaş siləydi,  
Oğrun-oğrun güləydi,  
Sevincimi böləydi  
Məni duyan bir aşiq.

Ürəyimdə bitəydi,  
Eşqdən məni öpəydi,  
Mən öləndə öləydi  
Məni duyan bir aşiq.

Mən köçəndə dünyadan  
Dinləyəydi nəğməmi,  
Ayrılanda rüyadan  
Oxuyayadı nəğməmi.

Mavi gözlü sevgilim,  
Bu qəlbimdə həmdəmənim.  
Fəqət, sən olmusan, sən  
Məni duyan bir aşiq.

## BU SEVGİ

Demə sözüm yalandı,  
Sən “yox” demə, amandı.  
Halım yaman yamandı,  
Nə şirindi bu sevgi.

Eşqdən qəlb haçalandı,  
Xəyal göyə calandı.  
Pozmadım eşqi, andı,  
Nə şirindi bu sevgi.

Ömrümüz nə qədərdir,  
Milyon deyil, min deyil.  
Kiminəsə hədərdi,  
Kiminəsə gün deyil.

Sevginin yaşı qədim,  
Dünən rüyada gördüm  
Yenə toy evindəyəm,

Nə şirindi bu sevgi.

Xoş ola güzəranım  
Eşqlə keçə hər anım.  
Yananda eşqdən yanım,  
Nə şirindi bu sevgi.

## AY GÖZƏL

Səni görcək oluram məsti-xumar,  
Necə həsrət qalıram çəkim tumar.  
Saçlarına atəşdən ürək yanar,  
Eşqinə qul olub bu Vüqar Əhməd.

Sevgili yar məni bu dərddə salan  
Ola bilməz dilimdə yoxdu yalan.  
Görməyib sənin tək qız İran, Turan,  
Sənsən mənə dərman, ey gözəl canan.

Ay Allah, sən bizə ver xeyir-dua,  
Quraq özümüzə kiçik bir yuva.  
Düşməyək atəşə, oda, alova,  
Sənsən mənə dərman, ey gözəl canan.

## MƏNİM SEVGİLİM

Gözlədim, gözümün kökü saraldı,  
Səbrim tükənmdəi, səbrim daraldı.  
Gəlməsən, gözlərim bil ki qaraldı,  
İntizar qoyursan məni, sevgilim.

Bilirəm sevirsən, verirsən əzab,  
Həsrətli gözümə gəl ver bir cavab.  
Sənin gəlişindi ən böyük savab,  
İntizar qoyursan məni, sevgilim.

Görüşlərin dadı qənaətlədi,  
Sevginin cövhəri sədaqətdədi.  
Günahın sonu da bəraətlədi,  
İntizar qoyursan məni, sevgilim.

Gəl qırma qəlbimi, mənə murad ver,  
Adıma adınla sən qoşa ad ver.

Allahım, sən bizə qoşa qanad ver,  
İntizar qoyursan məni, sevgilim.

## NEYLƏYİM?

Biri sənə can desə,  
İnanmıram bu sözə.  
Ürək qızdır bir kəsə.  
Gəlsin sənə göz-gözə.

Dost-tanış xəbisləşir,  
Gözəl dünya pisləşir,  
Düz işlərim nəhsləşir  
Bilmirəm heç neyləyim?

Sevinc çıxıb qəhətə,  
Rast oluram qeybətə,  
Şiddətli bir töhmətə,  
Bilmirəm heç neyləyim?

Qəmimi, kədərimi,  
Niyə axı deməyim?  
Eşidin siz səsimi,  
Bilmirəm heç neyləyim?

Qohum-qardaş yox olur,  
Dünyasını dəyişir,  
İtki qəlbə ox olur,  
Bilmirəm heç neyləyim?

Təmənnalı dünyadı,  
Bir yarımçıq rüyadı,  
Ölüm sanki xülyadı,  
Bilmirəm heç neyləyim?

16.01.2003

## GÖRƏNDƏN BƏRİ

Eşqin ucbatından olmuşam girinc,  
Özümdə deyiləm mən xəsis, simic.  
Mən şuluq uşaq tək olmuşam nadinc,  
Sən tək bir gözəli sevəndən bəri.

Tale bəxşiş etdi sən tək dilbəri,  
Məni əsir etdin, ey gözəl pəri.  
Dəyişik salıram ayı, günləri,  
Sən tək bir gözəli sevəndən bəri.

Elə bütün günü sənə danışıq,  
Xəyalda gah küsüb, gah da barışıq,  
Eşqindən vücudum yanır, alışır  
Sən tək bir gözəli sevəndən bəri.

Gülürəm sən gülüb, sən sevinəndə,  
Sən Allah, mən isə Allaha bəndə.  
Yer tapmır özünə ruhum bədəndə  
Sən tək bir gözəli sevəndən bəri.

## UCALT MƏNİ

Yaşamaq istəyirəm,  
Eşqinlə yaşat məni.  
Ucalmaq istəyirəm,  
Eşqinlə ucalt məni.

Yarım, möhtacam sənə,  
Baxmaram hər yetənə,  
Sev ver qol-qanad mənə,  
Özünlə qocalt məni.

Susmuşam gecə-gündüz,  
Bir an qəlbimi dindir.  
İnan, qəlbim sənindir,  
Sən özün oyat məni.

Könül ver, ayım, ilim,  
Taleyin qədrin bilim,  
Göz yaşını mən silim,  
Şad görsün elat məni.

Taleyim əlindəyə,  
Qulaq as qəmli səsə.  
Bülbültək birnəfəsə,  
Səsinlə oyat məni.

Eşqin, şəffafdı, pakdı,  
Zəm-zəm suyu tək safdı.

Vallah bu da insafdı,  
Kim deyib ki,at məni.

## DİNLƏ MƏNİ

Dayan, sözümü kəsmə,  
Səbrli ol, tələsmə,  
Haray! Səs ver səsime,  
Dinlə məni, sevgilim.

Safdı ürəyim, içim,  
Günahım yox, and içim,  
Qalmadı taqət, gücüm,  
Dinlə məni, sevgilim.

Sözlərimdə yox yalan,  
Mənəm oduna yanan,  
Bağrım olacaq talan,  
Dinlə məni, sevgilim.

Düz danışan mənəm, mən,  
Eşqə sadıq mənəm, mən,  
Söylə mənə sən əhsən,  
Dinlə məni, sevgilim.

## GÖZƏLLƏR GÖZƏLİM

Canın canımdan əziz,  
Busələr dadlı, ləziz.  
Baxışın mavi dəniz,  
Ay gözəllər gözəlim.

Nazənin sən, bir mələk,  
Eşq badəsin bir içək.  
Olacaq tanrım kömək,  
Ay gözəllər gözəlim.

Solmaz gülsən, bir çiçək,  
Arzular ləçək-ləçək.  
Sevgin xoşbəxt edəcək,  
Ay gözəllər gözəlim.

Yaxındadır səadət,

Şübhə yoxdur ələlbət.  
Səni bildim qənimət,  
Ay gözəllər gözəlim.

Eşq yolunda dəcəlim,  
Əlimdədir bu əlim,  
Səninlədir əcəlim,  
Ay gözəllər gözəlim.

## EŞQ ƏTRİ

Qəm içimdə, qəlbimdə,  
Bəxt açarım əlimdə.  
Məhəbbətin nəğməsi  
Dodağımda, dilimdə.

Gözəllik var elimdə,  
Çiçəyimdə, gülümdə,  
Vüqar vardır səsimdə,  
Həm bənimdə, zilimdə.

Sevgi gördüm özümdə,  
Söhbətimdə, sözümdə,  
Mən sevib, seviləndən  
Eşq ətri var gözümdə.  
Qəm-kədərım sönəcək,  
Səadətə dönəcək.  
Mənim sevgi bağımıdan  
Eşqin ətri gələcək.

## SƏN QOYNUNA AL MƏNİ

Bir atəşə sal məni,  
Yar qoynuna al məni.  
Gecələr yalnız qaldım,  
Sən qoynuna al məni.

Çox üzdü xəyal məni,  
Eşqin etdi lal məni.  
Qoy sevinim, gülüm,mən.  
Sən qoynuna al məni.

Hey göyərir səməni,

Can ver, göyərt sən məni,  
Xoşbəxt eylə sən məni,  
Sən qoynuna al məni.

Mən demərəm kimsəyə  
Qərq elə sən busəyə,  
Düşməyim qəm-qüssəyə,  
Sən qoynuna al məni.

Sığallanım, nazlanım,  
Məhəbbəti mən qanım.  
Ay sevgilim, ay canım,  
Sən qoynuna al məni.

### **HƏM GÜNDÜZLƏR, HƏM GECƏ**

Sənsizliyim bir işgəncə,  
Mən söylədim əvvəl, öncə.  
Məhəbbəti, eşqimizi,  
Həm gündüzlər, həm də gecə.

Sənsiz qəlbim buza dönər,  
Ürəyimi yarı bölər.  
Gah döyünər, gah da sönər.  
Həm gündüzlər, həm də gecə.

Günüm sənsiz qəm,kədərdir,  
Sənsizlik qəmdən betərdir.  
Arzular dünya qədərdir  
Həm gündüzlər, həm də gecə.

Keçir ömür, keçir necə,  
Gah eləcə, gah beləcə.  
Gələcəkdir xoş gün mənəcə,  
Həm gündüzlər, həm də gecə.

### **VERMƏRƏM SƏNİ KİMSƏYƏ**

Vermərəm səni kimsəyə,  
Sonra da düşüm qüssəyə.  
Bölsəz məni min hissəyə,  
Vermərəm səni kimsəyə.

Sənsiz eşq ulduzum sönər,  
Ömrüm kədərə bürünər.  
Bu can bir cəsədə dönər,  
Vermərəm səni kimsəyə.

İllərlə susuz qalsa da,  
Dilçəksiz, dilsiz qalsa da  
Bülbül tək gülsüz qalsa da,  
Vermərəm səni kimsəyə.

Yaşayıram mən sənidlə,  
Surətin hər an evimdə.  
Yuva qurmusan qəlbimdə,  
Vermərəm səni kimsəyə.

Kifayətdir, yetər artıq,  
Biz bərabər yaşayırıq.  
Pıçıldadım qırırq-qırırq,  
Vermərəm səni kimsəyə.

## ÜMİDMİ, SEVGİMİ

(İlk nəğməm)

Axtarıram onu hər gün,  
Alagözlü sevgilimi.  
Ürəyimdə saxlayıram,  
Bu ümidmi, sevgidimi?

Yollarına baxacağam,  
Axtarıram, tapacağam,  
Mən arzuma çatacağam,  
Bu ümidmi, sevgidimi?

Rast gələydim baxışına,  
Düşəydim yaz yağışına,  
Bələnəydim sərt qışına  
Bu ümidmi, sevgidimi?

## NAZI ÖLDÜRÜR MƏNİ

Gözəl gözlü nazənin,  
Sən anama ol gəlin,

Xoş söz deməyir dilin,  
Nazın öldürür məni.

Eşq şərbəti içmişəm,  
Dilə, dişə düşmüşəm.  
Qırma sevən qəlbimi,  
Nazın öldürür məni.

Sən hamıdan nazlısan,  
Qanı şirin, duzlusan.  
Elin nazlı qızısan,  
Nazın öldürür məni.

Vardır səndə işvə,naz,  
Səsində var xoş avaz,  
Səni sevəndən bəri  
Nazın öldürür məni.

## SƏNƏ QURBAN

Könlümü verrəm sənə,  
Qəlbini sən ver mənə.  
Deyirəm birdə yenə,  
Bu canım sənə qurban.

Gülümsə sən üzümə,  
Gözün baxsın gözümə.  
Bir qulaq as sözümə,  
Bu canım sənə qurban.

Mən sayılan oğlanam,  
Sən qıyma ki, odlanam.  
Ay gülüzlüm, ay sonam,  
Bu canım sənə qurban.

Şirin sözlə ovlaram,  
Gərək elə yalvaram?  
Nə qədər ki, mən varam,  
Bu canım sənə qurban.

Qəddi-qamət, boy-buxun,  
Mələyim, ol adaxlım.  
Yanıma gəl, gəl yaxın,  
Bu canım sənə qurban.

Qəlb evimə sahib ol,  
Can evimə sakin ol,  
Sən anama gəlin ol,  
Bu canım sənə qurban.

## NƏYƏ ÜMİD ELƏYİM?

Qəm çökən yanağına,  
Sıxılan dodağına,  
Nəyə ümid eləyim?  
Allahın varlığına,  
Sənə olan eşqimə?!

Biganə vəfasıza,  
Qəm bilməyən arsızla,  
Qəlbi qara qansızla,  
Nəyə ümid eləyim,  
Sənə olan eşqimə?!

Olmayan sərvətimə,  
Bol olan cürətimə,  
Şanıma, şöhrətimə,  
Nəyə ümid eləyim,  
Sənə olan eşqimə?!

## SƏNİNLƏ RASTLAŞANDA

Kədəre qatlaşanda,  
Həsrət həddin aşanda,  
Ürəkdən sevinirəm  
Səninlə rastlaşanda.

Dərd-sər başdan aşanda,  
Büdrəyəndə, çaşanda,  
Mən özümə gəlirəm  
Səninlə rastlaşanda.

Arzu aşib-daşanda,  
Xəyallar baxışanda,  
Yüksəlirəm göylərə,  
Səninlə rastlaşanda.

Özümlə dalaşanda  
Son ümidə, son anda,  
Sanki dünya düzəlir  
Səninlə rastlaşanda.

Mən küsüb barışanda,  
Rüzgarla yarışanda,  
Necə zəngin oluram  
Səninlə rastlaşanda.

## **SƏNDƏ DƏ VAR, MƏNDƏ DƏ**

Sevgimizə sədaqət  
Səndə də var, məndə də.  
Mərdanəlik, mətanət  
Səndə də var, məndə də.

Bir-birinə itaət  
Səndə də var, məndə də.  
Məhəbbətə ibadət  
Səndə də var, məndə də.

“Sevgi” adlı əmanət  
Səndə də var, məndə də.  
Eşq yolunda dəyanət  
Səndə də var, məndə də.

Hərdən qüsur, qəbahət  
Səndə də var, məndə də.  
Qayğı dolu səadət  
Səndə də var, məndə də.

## **VURULDUM**

Ay qız, sənə vuruldum,  
Bulaq kimi duruldum.  
Mən nazını çəkməkdən  
Yoruldum, ay yoruldum.

Bu sevən gözdü, gözəl,  
Sözümüz sözdü, gözəl,  
Ürəyim düzdü, gözəl,  
Vuruldum, ay vuruldum.

Ay qız, səni sevirəm,  
Üzüm sevinc, içim qəm  
Yenə sənə deyirəm:  
Vuruldum, ay vuruldum.

Gözəllikdə bircəsən,  
Sən çiçəkdən incəsən,  
Mirvarisən, incisən,  
Vuruldum, ay vuruldum.

Naz eləmə, dilbərim,  
Belə olmaz, dilbərim,  
Sevdim sən tək dilbəri,  
Vuruldum, ay vuruldum.

### SƏNDƏN CAVAB GÖZLƏYİRƏM

Düşündüm ki, ömrüm heçdi,  
“Yox” kəlməsi qəlbi deşdi.  
Aylar, illər gəlib keçdi,  
Səndən cavab gözləyirəm.

Səndən sevgi sezməyirəm,  
Soyuqluqdan bezməyirəm.  
Neyləyim ki, dözməyirəm,  
Səndən cavab gözləyirəm.

Mən eşqimdən yaralıyam,  
Yaman səndən araləyam.  
Bilməm hardan, haralıyam?  
Səndən cavab gözləyirəm.

Bir süzəydim yerişini,  
Seyr edəydim gülüşünü,  
Gözləyirəm görüşünü,  
Səndən cavab gözləyirəm.

Qapınızda bir veyiləm,  
Bilki səsəl mən deyiləm,  
Məcnunların bax biriyəm,  
Səndən cavab gözləyirəm.

“Hə” sözünə müntəzirəm,

Mən uçuram, mən gəzirəm,  
Eşq yolunda mən gəzirəm,  
Səndən cavab gözləyirəm.

## MƏNİM EŞQİM

Eşqim qəlbimin səsidir,  
Şad günümdür, həm nəsidir.  
Nəğməmin ən zil səsidir  
Mənim eşqim, mənim eşqim.

Dünyaya sevincim, marağım,  
Yazılmamış növrəğim.  
Xoş günlərim, xoş hicranım,  
Mənim eşqim, mənim eşqim.

Tanrı verən səadəti,  
Bu vergidi, ya adətdi?  
Mənim üçün qiyamətdi  
Mənim eşqim, mənim eşqim.

Bu taleyə bağlayandı,  
Həm güləndi, ağlayandı  
Məni necə anlayandı  
Mənim eşqim, mənim eşqim.

Ömür verib hamımıza,  
Şükür edək tanrımıza.  
Hakim olub canımıza,  
Mənim eşqim, mənim eşqim.

## AY GÜLÜM

Sevişdik,  
Döyüşdük,  
Gülüşdük,  
Ay gülüm.

Alışdıq,  
Danışdıq,  
Barışdıq,  
Ay gülüm.

Xoş günüm,  
Səs, ünüm,  
Gül, gülüm,  
Ay gülüm.

Bax bəri,  
Ay pəri.  
Dilbərim,  
Ay gülüm.

Baxışdıq,  
Göz-gözə,  
Danışdıq  
Üz-üzə.

Gəl yarım,  
İlqarım,  
Vüqarım,  
Ay gülüm.

Ay könlüm,  
Ay qəlbim,  
Öz gülüm,  
Ay gülüm.

## SÖZÜMƏ İNANARSAN?

Gözüm gözünə baxsa,  
Sevgim qəlbinə axsa,  
Könlüm sənə qonaqsa,  
Sözümə inanarsan?

Eşqimi bəyan etsəm,  
Sevgidən fəğan etsəm,  
Əhdimi əyan etsəm,  
Sözümə inanarsan?

Sevdiyimi çox desəm,  
Özgələrə yox desəm,  
Ayrılıqdan qorx desəm,  
Sözümə inanarsan?

Eşqimizin gözüsən,  
Dilimin xoş sözsən,

Desəm eşqin özüsən,  
Sözümə inanarsan?

## EŞQİMİZ

Görmüşəm,  
Ürəyini  
Bilmişəm  
Sevmişəm.

Seyr edib  
Dünyanı  
Tapmışam  
Dünyamı.

Ölərəm,  
Dönmərəm  
Yanaram  
Sönmərəm.

Eşq uca,  
Həm qoca,  
Nur saça  
Eşqimiz.

Günümüz  
Olaydı  
Kədərsiz  
Nolaydı?  
Sevgilim,  
Öz gülüm  
Sən məni  
Sev gülüm.

Yolları  
Açaram  
Önündə  
Naçaram.

Səninlə  
Göylərə  
Uçaram  
Qaçaram.

## SƏNİNLƏYƏM

Üzdün məni  
“Hə” deyincə  
Bildi eşqi  
Bakı, Gəncə.

Gündüz-gecə  
Səninləyəm.

Mən xəlvətçə  
Səninləyəm.

Mən xəlvətçə  
İncə-incə  
Lap ömrümcə  
Səninləyəm.

Səni sevən  
Varmı məncə?  
Yoxdu sevən  
Məndən öncə.

Qönçə-qönçə  
Gül açıbdır  
Bu eşqimiz  
Əvvəl, öncə.

Gündüz-gecə,  
Əvvəl, öncə,  
Gün sönüncə  
Səninləyəm.

Səndən əzəl  
Varmı səncə?!  
Səndən gözəl  
Yoxdu məncə.

## DUYURAM

Qəlbim məhək daşdır,  
Qəlblərin sirdaşdır,  
Bir güzgü tək görünür,

Kim usta, kim naşıdır.

Niyyətini gözündən,  
Danışılan sözündən,  
Yeişinin izindən  
Mən duyuram, duyuram.

Biri susub lal olsa,  
Ümidi xəyal olsa,  
Sevgisi halal olsa  
Mən duyuram, duyuram.

Qəm baxışlı bədbini,  
Gülər üzlü nıkbini,  
Sevənlərin qəlbini  
Mən duyuram, duyuram.

Kim hansı bir bürcdəsə  
Doğulubsa duyuram.  
Bir balaca büdrəsə  
Mən duyuram, duyuram.

Gələcək fəlakəti,  
Sevgidə xəyanəti,  
Xoş günü, səadəti  
Mən duyuram, duyuram.

## **BİLMƏM NİYƏ**

Dünən axşam kənar keçdin,  
Biganəydin bıməm niyə.  
Eşq şərbətin mənə içdin,  
Nə küskünsən, bilməm niyə.

Baxdım sənə mən doyunca,  
Bir heykəldim yol boyunca,  
Məni sandın bir oyuncaq  
Nə küskünsən, bilməm niyə.

Xatirəmdə əbədisən,  
Məni qəmə qərq edirsən,  
Sən də məndən yan gedirsən,  
Nə küskünsən, bilməm niyə.

## GÜLMƏDİM

Kədərimi bir kimsəylə bölmədim,  
Çətin gündə sınmaq nədir, bilmədim.  
Tab gətirdim, dərd əlindən ölmədim,  
Mən ürəkdən ağlasam da, sevgilim,  
Görən niyə bir ürəkdən gülmədim?!

Çox haqqımı tapdadılar dinmədim,  
Cəhd etdilər söndürələr, sönmədim.  
Kin-küdurət, məkr, rıya bilmədim,  
Hey ürəkdən ağlasam da, sevgilim,  
Görən niyə bir ürəkdən gülmədim?!

Məhəbbətim dupdurudu, təmizdi,  
Saf adamlar mənim üçün əzizdi.  
Həmsöhbətim göy Xəzər-di-dənizdi.  
Mən ürəkdən ağlasam da, sevgilim,  
Görən niyə bir ürəkdən gülmədim?!

Gözlədiyim səadəti görmürəm,  
Bəlkə elə evimdədir, bilmirəm.  
Axıb gedir göz yaşımı silmirəm,  
Mən ürəkdən ağlasam da, sevgilim,  
Görən niyə bir ürəkdən gülmədim?!

## SEVİNCİM

Təsadüfən görüşdük,  
Hörmət göstərdin mənə.  
Sevincimi bölüşdük,  
Sevincim, ay Sevincim.

İlk görüşdən sevindik,  
Sonra hər gün görüşdük,  
Eşq uğrunda döyüşdük,  
Sevincim, ay Sevincim.

Sən qəlbimin hakimi,  
Dərdlərimin həkimi.  
Gözəl yoxdur sən kimi,  
Sevincim, ay Sevincim.

Hər gün görsəm mən səni,  
Darıxıram ertəsi.  
Artır ömür həvəsi,  
Sevincim, ay Sevincim.

Gözəllərin əzəli,  
Bu dünyanın gözəli,  
Eşq ətirli qəzəli  
Sevincim, ay Sevincim.

Sən yuxusan, röyasan,  
Həqiqət, ya xülyasan.  
Sevgi adlı dünyasan,  
Sevincim, ay Sevincim.

Rast gələndə Sevincə,  
Danışdım incə-incə.  
Sevgi dedim mən öncə,  
Sevincim, ay Sevincim.

Həm gündüz, həm də gecə,  
Səni aldım mən vecə.  
Bilsən sevirəm necə?  
Sevincim, ay Sevincim.

Səadətim, sevincim,  
Gözəllikdə birincim,  
Mirvarisən, bir incim,  
Sevincim, ay Sevincim.

Gəl görüşək xəlvəti,  
Edək şirin söhbəti,  
Sən duy Vüqar Əhmədi,  
Sevincim, ay Sevincim.

07.01.2007

### **AY YEGANƏ MƏHƏBBƏTİM**

Mənim sevgi sərvətimdən,  
İlahi bir qüdrətimdən,  
Həm şanı, həm şöhrətimdən,  
Ay yeganə məhəbbətim.

Bu dünyada hər şey qoşa,

Fəqət sənlə mən baş-başa.  
Görmədim ki könlüm çaşa,  
Ay yeganə məhəbbətim.

Mən müttəhim, sən də hakim,  
Mən mərizəm, sən də həkim.  
Allah verib eşqə hökm,  
Ay yeganə məhəbbətim.

Allah da bir, dünya da bir,  
Mən gördüyüm rəya da bir,  
İldə, gündə, ayda da bir.  
Ay yeganə məhəbbətim.

Dünya tənha, tək mənəm,  
Sevincim yox, dərd çəkənəm.  
Mən Qədr ağacı əkənəm,  
Ay yeganə məhəbbətim.

Eşq yolunda çəkdim zillət,  
Sevincimlə görüş xəlvət.  
Yeganədi Vüqar Əhməd,  
Ay yeganə məhəbbətim.

11.03.2007

## SƏN VƏFALI YARIM OL

Nə yağışım, qarım ol,  
Nə kamanım, tarım ol,  
Nə dövlətim, varım ol,  
Sən vəfali yarım ol.

Sən göylərdən gəlmisən,  
Kədərini silmisən,  
Ömrümə nur vermisən,  
İlqarım, vüqarım ol.

Dünyamız od içində,  
Eşq şərbətin içəndə,  
Qalmadım yad içində,  
Gülüm, həm gülzarım ol.

İki bədən, bir canıq,  
Bir yatıb, bir oyandıq,

Vahid Azərbaycanıq,  
Vətən sən dildarım ol.

28.01.2010

## **BU NƏĞMƏ**

Oxuduğum bu nəğmə,  
Sevənlərin nəğməsi,  
İki qəlbin bir səsi,  
Bir şairin töhfəsi.

Oxuduğum bu nəğmə,  
Məhəbbət təranəsi,  
Həm sevinci, kədəri,  
Həm bəmi, həm zil səsi.

Xoş ətirli bir güləm,  
Nəğmə deyən bir diləm,  
Dinləyin siz nəğməmi,  
Silin kədəri, qəmi.

Sevincdən oxuyuram,  
Mən çələng toxuyuram,  
Ürəyimin telləri,  
Özü saydı elləri.

Oxuduğum bu nəğmə,  
Avaz üstə sözümdü.  
Vətən nəğməsidir bu,  
Azərbaycan gözümdü.

07.02.2010

## **SƏNİ XOŞBƏXT EDƏRƏM**

Gözlərin mavi dəniz,  
Ləpələr qəlbi yuyar.  
Canın canımdan əziz,  
Gözün gözümü duyar.

Qəlbin qəlbimə məhrəm,  
Sənə alqış edərəm,  
Səni görməyə göyə  
Pay-piyada gedərəm.

Görməsəm səni əgər,  
Həsərət qəddimi əyər.  
Zər qədrin bilər zərgər,  
Səni xoşbəxt edərəm.

Mənim ol, sən mənim ol,  
Səadətə gedir bu yol.  
Anama sən gəlin ol,  
Səni xoşbəxt edərəm.

## SƏN İMIŞSƏN

İndi oldu mənə bəlli,  
Sözümün sonu, əvvəli,  
Qızıl gövhəri, ləli  
Sən imişsən, sən, deməli.

Dost tapmadım heç əməlli,  
Yalnız sənə dedim: -bəli.  
Eşqimin polad təməli  
Sən imişsən, sən, deməli.

Bəxt belədi, neyləməli,  
Ağlamalı, ya gülməli.  
Bu dünyada tək sevməli  
Sən imişsən, sən, deməli.

Əsdi xəfif bahar yeli,  
Qar əridi, gəldi seli.  
Sevindirdi bütün eli,  
Sən imişsən bahar yeli.

## DUET

QIZ  
Gəl inanma fırlıdağa, falçıya,  
Qız qaldıqca qızıllaşar, ləlləşər,

Könül verməz zurnaçı, halvaçıya,  
Qız qaldıqca günbəgün gözəlləşər.

Oğlan

Önəmlidir dədə sözü, qurban sənə,  
Müğənniyəm söyləyirəm hey can sənə.  
İlk görüşdən necə oldum heyran sənə,  
Zurnaçı da, halvaçı da qurban sənə.

Qız

Atam deir müğənnilər şorgöz olur,  
Sən sevdinin gözəllər də göygöz olur,  
Sənin qıza vurulmağın çox tez olur,  
Çoxlarına sən demisən “qurban sənə”.

Oğlan

Tapmışammı bu canımı mən küçədən,  
Hər yetənə bu canımı qurban deyim?  
Bir namuslu qız seçmişəm bu ellərdən,  
Gəlin köçsün o evimə, mən “can” deyim.

Qız-oğlan

Məhəbbəti ucuz tutma, bil qədrini,  
Sevgilinin çox əziz tut sən xətrini.  
Vüqar Əhməd bizə yazıb hər sətrini,  
Bu nəğmə də sevənlərə bir yadigar.

## GÖZƏL GÖRDÜM

Gözəl gördüm, məhəbbətə dözümü yox,  
Bir görkəmi, bir də gözəl adı var.  
Danışmağa, dinləməyə sözü yox,  
Sevilməyə hərarəti, odu var.

Gözəl gördüm gözəllikdə birinci,  
O sevirmiş bir cavanı, bir gənci.  
İndi bilmir o gənc olub neçənci,  
Ağılda yox, gözəllikdə adı var.

Gözəlliğin daxili var, zahiri,  
Cəlb eləyib bəstəkarı, şairi.  
İncə gözəl gözəllərin mahiri,  
Taleyində bir uçağan atı var.

Gözəl gördüm bilir qiymət, qədrini,  
Bu dünyanın qoxusunu, ətrini.  
Əzbər deyir Vüqarın hər sətrini,  
Bu qəlbimdə imzası var, adı var.

Gözəl gördüm iç dünyası bir aləm,  
İstədim bir xoş söz deyəm, bir dinəm.  
Ha çalışdım alışmayam, mən sönəm,  
Gözəlliyin ləzzətli dadı var.

## ƏTRİNİ DUYDUQ

Dünyaya yük deyil, olduq yaraşlıq,  
Dünya məşuq oldu, biz sevən aşlıq.  
Sarıldıq torpağa, olduq sarmaşlıq,  
Vətən sevgisinin ətrini duyduq.

Ümid işığından tutub yapışdıq,  
Dərd-qəmədən qaçmağa min yol çalışdıq,  
Sevgi alovunda yandıq, alışdıq,  
Əsiri-eşq olduq, sanki qul olduq.

Sevgidən sevindik, qəmədən yorulduq,  
Su içrə alışan, yanan od olduq,  
Tez solan çiçək tək saralıb solduq,  
Həyat acısından əbədi doyduq.

## MAVİ GÖZLÜM

Məhəbbətin, taleyin  
Mənimlə yazıldı.  
Saçların, hər bir telin  
Zərlidi, qızıldı.

İşvə-naz incə-incə,  
Gözlərdə var düşüncə,  
Mavi dünyadır mənəcə,  
İstəklim, mavi gözlüm.

Mavilik çox yaraşır,  
Gözəlliyi görəndə  
Bu gözlərim qamaşır,  
İstəklim, mavi gözlüm.

Göz mavi, üzüm bəyaz,  
Qəlbimə gəlibdi yaz.  
Həsrət nə çox, günüm az,

İstəklim, mavi gözlüm.

Gözlərini görəndən  
Dünyamı mavi saydım.  
Sevilməyi biləndən,  
İstəklim, mavi gözlüm.

Səmaya gəl köçək biz,  
Əbədi bir olaq biz.  
Olaq mavi dünyada,  
Olaq mavi rüyada.

Göylərin xanımı ol,  
İstəsən canımı al.  
Könlümdən qəlbimə yol,  
İstəklim, mavi gözlüm.

## EŞQİNƏ QILDIM SƏCDƏ

Ruhlandım, gəldim vəcdə,  
Eşqinə qıldım səcdə.  
Eşqin bu qəlbimdədi,  
Eşqinə qıldım səcdə.

Eşq sultanı, xaqanam,  
Namaz üstəymiş anam,  
Çıxmasın taleyimə,  
Mən eşqinə möhtacam.

Eşqə səcdə qılanda,  
Düşünmə yalvarıram.  
Sevgidən aram-aram  
Sənlə həmyar olanda.

Tükəndi səbr, qərarım,  
Günüm, gülüzlü yarım,  
Könlündən ver könlümə,  
Sahibi-ixtiyarım.

Saf eşqim, müqəddəsim,  
Qəlbə yaxın bir kəsim,  
Xoş günlərim, xoş səsım,  
Mən eşqinə möhtacam.

## GÖZLƏDİM, SƏN GƏLMƏDİN

Mən yolunu gözlədim,  
Gözləməkdən bezmədim.  
Gəlişini izlədim,  
Gözlədim, sən gəlmədin.

Həmin yol, həmin küçə,  
Dayanmışam səssizcə,  
Kaş burdan yarım keçə,  
Gözlədim, sən gəlmədin.

Evinizin önündə,  
Məhəllənin tinində,  
Leysan yağışlı gündə  
Gözlədim, sən gəlmədin.

Telefona gəlmədin,  
Səsimi eşidəndə  
Danışmadın, dinmədin,  
Gözlədim, sən gəlmədin.

Haraları gəzmədim?!  
Ləpirini izlədim,  
Ayrılığa dözmədim,  
Gözlədim, mən gözlədim.

## RAHAB TƏSNİFİ

Qəlbimdə var bir ehtiyac,  
Oldum fəqət sənə möhtac.

Sevdim, gülüm, sevdim səni,  
Gəl qəlbini aç, mənə aç.

Könlünü ver mənə, ey yar,  
Ürəyimə bir işıq saç.

Yerdə gəzək, göyə uçaq,  
Eşqin olsun başıma tac.

Dərd əlindən xəstələnsəm,  
Gəl dərdimə, sən ol əlac.

Ömür nağıl, ömür muğam,  
Biz Rahaba olduq möhtac.

Çingiz qardaş, ey ahəngsaz,  
Vüqar Əhmədə var ehtiyac.

## KÖNÜL BAĞLA

Bayırda sazaqdı, qəlbimdə quraq,  
Qəlbimə sən su ver, xoş həyat quraq.  
Biz bütöv yarandıq, deyilik qıraq,  
Mənə könül bağla, könül bağışla.

Çalışma eşqindən düşüm didərgin,  
Beşgünlük dünyanı keçirmə qəmgin.  
Ləli-cəvahirdən eşqdir zəngin,  
Mənə könül bağla, könül bağışla.

Gözlərin gözümdə izini qoysun,  
Dilin dilimdə xoş sözünü qoysun,  
Bu tale evimə özünü qoysun,  
Mənə könül bağla, könül bağışla.

Biz sevək, sevilək, dünyanı duyaq,  
Gecə də günümüz qoy keçsin oyaq.  
Bizim də ömrümüz keçsin bu sayaq,  
Mənə könül bağla, könül bağışla.

## EŞQ ULDUZUM

Yandım siqar tüstüsü tək,  
Halqa-halqa dumanlar tək,  
Uçan dumanlı zəncir tək  
Uçdun göyə, qaldı izin.

Gözlərim səni axtarır,  
Gah itirir, gah da tapır,  
Bu gözlərim sənə yatır,  
Nəbzi vurur qəlbimizin.

Dünyamız təkdi, tənhadı,  
Bax mən də tənha dünyayam.

Görünsən göyün üzündə,  
Səninlə qoşa dünyayam.

Soyuq deyil, qəlbim sıcaq,  
Məhəbbətim qucaq-qucaq,  
Gəl səninlə aya uçaq,  
Göyə tutaq üzümüzü.

Sən aynaydın sənə baxıb  
Saçlarımı darayırdım,  
Yer üzündən qopub-qopub,  
Elə səni arayırdım.

Taleyimin sən rəngisən,  
Bir məhəbbət çələngisən,  
Gəzdim səni buludlarda,  
Sordu səni buludlar da.  
Göstərdilər bir ulduzu,  
O ulduz da sən imişsən.  
Saf eşqli ulduzumun,  
Eşq ulduzu sən imişsən.

## SÖYLƏYİM

Piyada gedirəm küçədə qənbər,  
Uzaqdan gəlirdi o nazlı dilbər.  
Heyf ki, deyildim dilli-dilavər,  
Mən ona eşqimi deyim, söyləyim.

Bir ildi görürdüm onu orada,  
Cəsarət tapırdım hərdən arada.  
Dil topuq çalırdı yenə burada,  
Mən ona eşqimi deyim, söyləyim.

Bir axşam anama bu sirri açdım,  
Atama deyəndə utanıb qaçdım.  
Ürəyim yerindən oynadı, uçdu,  
Mən ona eşqimi deyim, söyləyim.

Sanki bir Məcnundum, Leyli sən idin,  
Elçilər xoşhallı, xeyli şən idi.  
Dedilər onun da meyli sən idin,  
Mən ona eşqimi deyim, söyləyim.

## DANIŞ BİR AZ

Nə susursan,  
Düşünmə ki,  
Sən udursan,  
Danış bir az.

Dərddən betər,  
Susdun yetər.  
Qəlbi didər,  
Danış bir az.

Hava yağış,  
Mənlə baxış.  
Eşqdən danış,  
Danış bir az.

Heç olmazsa  
Kədər qəmdən,  
Zildən, bəmdən  
Danış bir az.

Susma danış,  
Sən Allahın,  
Mənlə barış,  
Danış bir az.

Xoş halətlə,  
Mələhətlə,  
Bir söhbətlə  
Danış bir az.

## QIZ SEVƏNDƏ NEYLƏSİN

Mən sevirəm, o sevmir.  
Ona yalan sevgimi  
Bir kəs söyləmir, demir,  
O bilmir sevdiyimi.

Qız sevəndə neyləsin,  
Bunu kimə söyləsin?  
Sevdiyi də bilməsin?  
Bir kəs söyləmir, demir,

Oğlan sevib-sevəndə  
Eşqini bəyan edər.  
Qızlar eşqə düşəndə  
Deməkdən həya edər.

Mən də sevirəm axı,  
Eşqi, məhəbbətimi  
Bildirməliyəm axı,  
Eşqin qəbahətini.

## GÖZƏLSƏN

Gözəldən də gözəlsən,  
Çox gözəlsən, gözəlim.  
Bənövşəsən, lələsən.  
Gözəl yoxdu üstünə,  
Çox gözəlsən, gözəlim.

Özün başqa bir aləm,  
Halın başqa bir gözəl.  
Salırsan haldan-hala,  
Sən bulaqsan, lələsən.  
Çox gözəlsən, gözəlim.

Qanım, canım, gözəlim,  
Gözəllikdə əzəlim.  
Hər dərdinə dözəlim,  
Sənlə birgə, gözəlim.  
Çox gözəlsən, gözəlim.

## ƏZİZİM

Gur çağlayan dənizim,  
Ağ buluddur bənizin,  
Taleyimdə var izin,  
Əzizimsən, əzizim.

Sən ömürlük yarımсан,  
Eşqdə havadarımсан.  
Çiçəkli baharımсан,  
Əzizimsən, əzizim.

Sən tək çiçəklər solmaz,  
Səni sevən qocalmaz,  
Sevən sevəni yormaz,  
Əzizimsən, əzizim.

Səsin hey qulağında,  
Eşqin bu dodağında,  
Məhəbbət bulağında  
Əzizimsən, əzizim.

Göydən gələn mələksən,  
Həzin mehli küləksən,  
Dünya, cahan deməksən,  
Əzizimsən, əzizim.

## SEVDİM MƏN SƏNİ

Sən çox önəmli,  
Ay xoş qədəmli,  
Səni görəli  
Sevdim mən səni.

Ətirli gülüm,  
Günaydın, gülüm,  
Ən gözəl gülüm,  
Sevdim mən səni.

Qəlbin incədi,  
Fidan, qönçədi.  
Eşqin öncədi  
Sevdim mən səni.

Sən ixtiyarım,  
Sevgili yarım,  
Enməz vüqarım,  
Sevdim mən səni.

Şirin bir sevdəm,  
Qadını allam,  
Aşiqin ollam,  
Sevdim mən səni.

Müntəzir durdum,  
Eşqə qul oldum,

Sevgilim, yavrum,  
Sevdim mən səni.

## SEVƏNLƏRİN

Yaddan çıxır sevənlərin dərd-qəmi,  
Kim deyir ki, sevənlərin var qəmi?  
Yetişəndə vədəsiz görüş dəmi,  
Görüşəndə dünya olur sevənlərin.

Sönməyəcək ömür boyu bu ehtiras,  
Qəlbən sevmək olacaqdır onlara xas.  
Bu görüş tək unudulmaz görüş olmaz,  
Görüşəndə dünya olur sevənlərin.  
Bəylə gəlin toy libası geyinəndə,  
Ana, ata oğul, qızla öyünəndə,  
Bu cavanlar varlığına sevinəndə,  
Görüşəndə dünya olur sevənlərin.

Vaxt ötüşür, oğul-uşaq yetirilər,  
Doğmaları, qohumları itirirlər.  
Bax beləcə ömrü sona yetirirlər,  
O dünyada dünya olur sevənlərin.

## EŞQİM, SEVGİM, MƏHƏBBƏTİM

Sevgi deyil bir əyləncə,  
Nə xəyaldı, nə düşüncə,  
O yaranıb əvvəl, öncə,  
Eşqim, sevgim, məhəbbətim.

Həyatımdı can cövhərim,  
Ən qiymətli bir gövhərim,  
Nazənindi o dilbərim,  
Eşqim, sevgim, məhəbbətim.

O sənəndə artır qəmim,  
Mənim odur səltənətim.  
Vardır eşqə itaətim,  
Eşqim, sevgim, məhəbbətim.

Sən təbibsiz əlacımsan,  
Ömür boyu ehtiyacım,

Varlığına çox möhtacam,  
Eşqim, sevgim, məhəbbətim.

## EŞQ BAĞINDA

İlham gəlir, qələm coşur, eşq bağında,  
Arzularım hey çağlayır, eşq bağında.

Nəğmə yazdım, şeir dedim, eşq bağında,  
Yorulmadım, usanmadım, eşq bağında,

Xəyal oldum, ümid kimi, eşq bağında,  
Mən sevildim, həm də sevdim, eşq bağında.

Nəğməm mənim, ey yar, eşq bağıdır,  
Vüqar yazdı, vəsf elədi, eşq bağında.

## QƏRİBSƏDİM, SEVGİLİM

Qərbsədim telinə,  
Bal qoxuyan dilinə.  
Nərmənazik belinə  
Qərbsədim, sevgilim.

Sən güldən də incəsən,  
Xoş rəyalı gecəsən.  
İndi bilməm necəsən,  
Qərbsədim, sevgilim.

Yaşamağım əlində,  
Ölməyim də əlində.  
Qəlbim sevgi dəmində,  
Qərbsədim, sevgilim.

Xəyal səni qoxular,  
Könlüm sənə yuxular.  
Çin olaydı yuxular,  
Qərbsədim, sevgilim.

Cadugər baxışların,  
Məni salıb tilsimə.  
Yağan yaz yağışları  
Səs verirdi səsimə.

## SƏNƏ OLAN SEVGİMİ

Səni qəlbim gözlədi,  
Gözləməyə dözmədi.  
Fəqət sənə demədi  
Sənə olan sevgimi.

Sadiqdir diləyində,  
Gəzdirdim ürəyimdə,  
Gözümün bəbəyində  
Sənə olan sevgimi.

Daim səni izlədi,  
Sənin kölgəni gəzdi.  
Sözlə heç vaxt demədi  
Sənə olan sevgimi.

Sənə olan sevginin  
Ləzzəti bir dünyadı.  
Sənə olan sevginin  
Özü sonsuz rəyadı.

## BİLİRSƏN

Ürəyini ürəyimlə duyuram,  
Təbəssümlə sən üzümə gülürsən,  
Əllərini əllərimlə duyuram,  
Sevdiyimi bilirəm ki, bilirsən.

Biz susuruq, baxışlar hey danışır,  
Vücudumuz eşq odundan alışır,  
İkimiz də həm küsür, həm barışır,  
Sevdiyimi bilirəm ki, bilirsən.

Nə sən, nə mən bir “sevirəm” demədik,  
Heç birimiz baqqasını sevmədik,  
Hey baxışdıq, saatlarla dinmədik,  
Sevdiyimi bilirəm ki, bilirsən.

Sevdiyini bil ki, mən də bilirəm,  
Arzuları sənin ilə bölürəm,  
Xoş günləri xəyalımda görürəm,

Sevdiyimi bilirəm ki, bilirsən.

Bu eşqimiz qıfillanıb dodaqda,  
Eşq ətri var gözümüzdə, yanaqda,  
Bir gün gələ yaşayaq bir otaqda  
Sevdiyimi bilirəm ki, bilirsən.

09.09.08

## SƏNSİZ

Səni itirəndən deyiləm qəmsiz,  
Gözlərim yaşlıdır, olmayır nəmsiz,  
Xəyalım əksinlə danışır səssiz,  
Sənli günlərimə həsrətəm sənsiz.

Ayıra bilirdin haqqı-nahaqqı,  
Yüksəkdə dururdu atalıq haqqı.  
İndi sənsiz qoydun neçə övladı,  
Sənli günlərimə həsrətəm sənsiz.

Övladlar gözümdə necə ləzizdi,  
İşin də evin tək sənə əzizdi.  
Xəzər qəribsəyir, darıxır sənsiz,  
Sənli günlərimə həsrətəm sənsiz.

Sağlığında bildi sənin qədrini,  
Anam əziz tutur hər vaxt xətrini.  
Oğlundan alırlar sənin ətrini,  
Sənli günlərimə həsrətəm sənsiz.

## SEVMİŞƏM

Xoş güllərin ətrini,  
Gözəllərin xətrini,  
Nəğmələrin sətrini  
Mən ürəkdən sevmişəm.

Zərb-məsəl deyimləri,  
Əsgəri geyimləri,  
Ədəbi elmləri  
Mən ürəkdən sevmişəm.

Bir kəs yalan demirsə,  
Ana üçün əsirsə,  
O Vətəni sevir sə,  
Mən ürəkdən sevmişəm.

Sevirəm sevənləri,  
Düz sözü deyənləri,  
Torpaqçün ölənləri  
Mən ürəkdən sevmişəm.

## EŞQƏ SALDI

Əllərinin hərarəti,  
Həzin səsin tərəvəti,  
Xoş sözlərin lətafəti  
Eşqə saldı məni bir gün.

Baxışların itaəti,  
Ürəklərin qənaəti,  
Ürəyimə səyahəti  
Eşqə saldı məni bir gün.

Unutmaram çəmənliyi,  
O gözəlin dəcəlliyi,  
İlahidən gözəlliyi,  
Eşqə saldı məni bir gün.

Budur mənim səadətim,  
Şirin sevdam, məhəbbətim.  
Məhəbbətə sədaqətim  
Eşqə saldı məni bir gün.

## ÇƏKƏN YOXDU NAZIMI

Bu ürəyim necə yanır hamı üçün,  
Gözüm yaşsız, ağlayıram için-için.  
Mənim üçün ağlayan yox görən neçin?  
Çəkən yoxdur, Allah, mənim bir nazımı.

Çörəyimizin duzu yoxdur niyə, görən?  
Tapmayıram canı-dildən bir “can” deyən.  
Haqq naminə yüz danışan, düz söyləyən,  
Çəkən yoxdur, Allah, mənim bir nazımı.

Tutalım ki, ağlayıram, sızlayıram,  
Qaysaqlanmış yaraları duzlayıram.  
Od-alovun içində mən buzlayıram,  
Çəkən yoxdur, Allah, mənim bir nazımı.

Bu dövrandə nə müdrikəm, nə divanə,  
Oğul gərək yıxılmaya, bərk dayana,  
“Vüqar Əhməd” çox yetirib bu zamana,  
Çəkən yoxdur, Allah, mənim bir nazımı.

### **ATA BİLDİNMI?**

Günəş şüa saçır, sən parlayırsan,  
Ayın işığında tel darayırsan.  
Bilmirəm məni sən hey arayırsan,  
Axtara-axtara tapa bildinmi?

Sevgi qığılıcı vücutu odlar,  
Sevən baxışlardan gözlərin ağlar.  
Səni Məcnun bilir doğmalar, yadlar,  
Bu doğma, yadaları ata bildinmi?

Sevgidən vücudum od tutub yanar,  
Bu ilıq hissləri öncədən qanar.  
Gecə yastığıma intizar qonar,  
Sevən anlarında yata bildinmi?

### **BİLDİ MƏNİM EŞQİMİ**

Duman gələr, çən gələr,  
Dünya bizə gen gələr.  
Sevgililər görüşə  
Gülər üzə, şən gələr.

Göydən üç alma düşər,  
Yarım hər üçün dişlər.  
Nəfsinin çoxluğundan  
Dişləri bir-bir düşər.

Qarşımda Leyla durdu,  
Baxışımdan yoruldu.  
Nəzərlə qarşılaşdı,

Büllurlaşdı, duruldu.

Tütək çalır nə qəmli,  
Sevincdən gözüm nəmli.  
İlahi, bu nə sədi?  
Nə zil deyil, nə bəmdi.

Gözlərində sevgi var,  
Birdən əsdi gilavar.  
Xəzrinin yeli çılğın,  
Gilavarda ümid var.

Sevgi candan axan qan,  
Möhtacdı hər bir insan.  
Bildi mənim eşqimi  
Vətənim Azərbaycan.

## SƏNİ GÖRƏNDƏ

Göründün gözümə bir xəyal kimi,  
Busələr şirindi şəkər-bal kimi.  
Gözlər pıçıldaşır, mənsə lal kimi,  
Müntəzir dururam səni görəndə.

Yuxumda da fəqət səni görürəm,  
Ətirli saçını qucub hörürəm.  
Canım əldən gedir, vallah ölürəm,  
Sevgilim, mən səni, səni görəndə.

Mənalı gözlərin bir piyalədir,  
Kipriklər qıvrılmış qara lələdir.  
Qəlbin qəlbim kimi saf şələlədir,  
Mən səndən doymuram səni görəndə.

Mənimçin dünyanın sənsən gözəli,  
Ən ustad ədibin sənsən qəzəli.  
Görüşlər sevgili, bir az məzəli,  
Sevgilim, mən səni, səni görəndə.

## NƏ GÖZƏLDİ

Gözlərimə görünəndə bir afət,  
İçərimdə sanki qopdu qiyamət,

Qonşumuzda qurulmuşdu ziyafət,  
Nə gözəldi səni sevən, görən gün.

Toy günündə çalınanda “Vağzalı”  
Xəyalımda sən gəlindin, mən də bəy.  
Məhəbbətlə dolu idi toy zalı,  
Nə gözəldi səni sevən, görən gün.

Axund, molla bizə kəsdi bax, kəbin,  
Hamı dedi eşqimizə yüz amin.  
Xoşbəxtliyə yaranmışdı hər zəmin,  
Nə gözəldi səni sevən, görən gün.

Faytonçudan alıb tutdum yüyəni,  
Sevgilimə dedim qəlbim deyəni.  
Geydim eldə dədəm-babam geyəni,  
Nə gözəldi səni sevən, görən gün.

### **MƏN DƏ SƏNSİZ, SƏN DƏ MƏNSİZ**

Niyə küsdü məndən rüzgar,  
Xəzri əsdi, ya gilavar?  
Ayrı düşdü yarından yar,  
Mən də sənsiz, sən də mənsiz.

Ömrün yolu hamar deyil,  
Sənsiz boşdu gün elə bil.  
Hey gəzirəm veyil-veyil,  
Mən də sənsiz, sən də mənsiz.

Heç doymazdıq göy Xəzərdən,  
Məst olardıq xoş sözlərdən.  
Xətər gəldi bəd-nəzərdən,  
Mən də sənsiz, sən də mənsiz.

Seyr edərdik dağ başını,  
Qartalların yarışını.  
Dağlar gəzir sirdaşını,  
Mən də sənsiz, sən də mənsiz.

Gecələr Ay-gur işığım,  
Gündüzlər ay yaraşığım.  
Aşkarlandı naşılığım:  
Mən də sənsiz, sən də mənsiz.

Allah qoysa barışarıq,  
Ötən gündən danışarıq.  
Qalmamağa çalışarıq,  
Mən də sənsiz, sən də mənsiz.

## MƏN SƏNDƏ TAPMIŞAM MƏHƏBBƏTİMİ

Qəmlətmə könlümü, qırma qəlbimi,  
Gətirmə kədərini üstə qəmimi.  
Səninlə duymuşam sevdə dəmini,  
Mən səndə tapmışam məhəbbətimi.

Sən oldun qəlbimə əbədi sakin,  
Sevmədim kimsəni, inan, sən təkini,  
Toxunma qəlbimə, dayan, bir çəkin,  
Mən səndə tapmışam məhəbbətimi.

Bil ki, özümdən çox səni istərəm,  
Səni əzizləyəm gündə min kərəm.  
Nə sən Əsli olma, nə də mən Kərəm,  
Mən səndə tapmışam məhəbbətimi.

Zəhərin üstünə şəkər, bal tökək,  
Qanqalları qırıb qızılgül əkək.  
Uca Allahımız olacaq kömək,  
Mən səndə tapmışam məhəbbətimi.

## SEVİNDİR MƏNİ

Bir şirin söz ilə gəl dindir məni,  
Sevinmək istərəm, sevindir məni.  
Qəlbimin səsiylə isindir məni,  
Sevinmək istərəm, sevindir məni.

Sevginlə gəl son qoy tənhalığıma,  
“Sevirəm” -pıçıldə sən qulağıma.  
Eşqin izi düşsün bu yanağıma,  
Sevinmək istərəm, sevindir məni.

Məhəbbətlə gəlib oxşa ruhumu,  
Gəlişin gerçəkmi, yoxsa yuxumu?  
Qoy sənə danışım, sən yoz yuxumu,

Sevinmək istərəm, sevindir məni.

Sevginlə sevindir, sevindir məni.  
Sevgini sevəndən səni sevmişəm.  
Sevginlə, sözünlə sevmişəm səni,  
Sevinmək istərəm, sevindir məni.

Sevə-sevə gedək, gözək dünyanı,  
Gəl qoy əziz tutaq bu gözəl anı.  
Məhəbbət yaşadır hər bir insanı,  
Sevinmək istərəm, sevindir məni.

## **BARIŞ, MƏNİMLƏ BARIŞ**

Barış, mənimlə barış,  
Kimə lazım bu savaşı.  
Boş yerədi bu təlaş,  
Duyursan məni yanlış.

Əvvəlcə çox sıxıldım,  
Sanki dağdan yıxıldım,  
Vallah, yandım-yaxıldım,  
İndi artıq yoruldum.

Çox çəkdi bu yalvarış,  
Paqxıllar edib qarğış,  
Göydən yağır ağ yağış,  
Barış, mənimlə barış,

Mənasızdı yaşamaq,  
Gözlərimdə həyatım  
Görünür mənə yamaq,  
Barış, mənimlə barış.

## **BİLƏ-BİLƏ**

Bir dönüb baxaydın hər aya, ilə,  
Ötən günlərimi sən silə-silə.  
Mənə qəsd edirsən hey gülə-gülə,  
Toxunma qəlbimə sən bilə-bilə.

Göz yaşlarım döndü gur çaya, selə,  
Sənin məhəbbətin beləymiş, belə.

“Yox” sözün eşidib düşmüşəm dilə,  
Toxunma qəlbimə sən bilə-bilə.

Toxunma sızlayan Məcnun qəlbimə,  
Sənə güvənirdim-mən öz Leylimə.  
Gözümdə göz yaşım bax gilə-gilə,  
Toxunma qəlbimə sən bilə-bilə.

Qəsd etdin həm mənə, həm bir nəsilə,  
Qatmadın səsini mənim səsime.  
Nələr çəkdiyimi sən bilə-bilə,  
Toxunma qəlbimə sən bilə-bilə.

Ay gülüm, hörmət et bu xalqa, elə,  
Yaman inadkarsan, nə olub belə.  
Bircə “hə” sözünü çalaq qələbə,  
Toxunma qəlbimə sən bilə-bilə.

## MƏHƏBBƏTİMDİ

Yetişir göylərə kədər, ahım,  
Necə narahatdır varlığım, ruhum,  
Gözə görünməzdir mənim pənahım,  
Mənə həyat verən məhəbbətimdi.

Bu eşqin bu günü, həm sabahıyam,  
Sevən aşıqların həm pənahıyam.  
Şirin nəğmələrin qibləgahıyam,  
Mənə həyat verən məhəbbətimdi.

Var-dövlət mənimçün nədir-məhəbbət,  
Dünyada hər şeyə qadir məhəbbət,  
Payıma düşübdür nadir məhəbbət,  
Mənə həyat verən məhəbbətimdi.

Yetişmir göylərə kədər, ahım,  
Sənsiz narahatdı ruhum, Allahım,  
Ey gözə görünməz, sənsən pənahım,  
Mənə həyat verən məhəbbətimdi.

Gəzdik bu dünyanı etdik səyahət,  
Haqqı da sevgidə tapdıq nəhayət.  
Xəyanət bilərmə bu Vüqar Əhməd?!  
Ona həyat verən məhəbbətimdir.

## EŞQ NƏĞMƏSİ

Nə tez düzəlt, nə də elə qələti,  
Yersiz dinsən, sənə gələr töhməti.  
Aşıqlardan əsirgəmə xələti,  
Şöhrətini qoy yaysınlar hər yana,  
Ehtiram et səni seçib-sayana.

İgid çıxır şuluq salan dəcəldən,  
Yara alma, hər yan ötən gözəldən.  
Ömrə işiq məhəbbətdir əzəldən.  
Təmiz eşqin qoy yayılsın hər yana,  
Sevgililə qoşa dayan yan-yana.

Sevgilinin həmişə bil qədrini,  
Ömrün boyu bir gülün al ətrini.  
Sevgilinin əziz tutub xətrini,  
Bir aşıq tək sədan çatsın hər yana,  
Oğul istər, eşq yolunda dayana.

Ay sevginin, məhəbbətin nəhəngi,  
Özünü say bu dağların pələngi.  
Hədiyyə et çiçəklərdən çələngi  
Bir aşıq tək sədan çatsın hər yana,  
Eşqin dönsün Xəzər boyda ümmana.

## BİLMƏDİN

Mən eşqimi söyləmədim, utandım,  
Tək qalanda utanmaqdan usandım.  
Qəlbi deyir sənin üçün yarandım,  
Sənə olan məhəbbəti bilmədin.

Hərdən elə sanıram ki, duyursan,  
Baxışınla kədərimi yuyursan.  
Ay biganəm, sən dərimi soyursan,  
Sənə olan sədaqəti bilmədin.

Anırsanmı səni sevən bir kəsi?  
Duyursanmı, eşq ətirli bir səsi?  
Ay ömrümün, ay qəlbimin bircəsi,  
Mən düşdüyüm qiyaməti bilmədin.

Yuxularda görüşürəm səninlə,  
Xeyallarda öpüşürəm səninlə,  
Ürəyimdə döyüşürəm səninlə,  
Məndə olan dəyanəti bilmədin.

Kipriklərin qıvrım-qıvrım qıvrılıb,  
Qaşın-gözün gözəllikdən yoğrulub,  
Sənin bəxtin mənim üçün doğulub,  
O gələcək səadəti bilmədin.

“Mən sevirəm”, söyləmədim, demədim,  
Səni görcək danışmadım, dinmədim,  
Sənsiz keçən günümə gün demədim,  
Sənə olan itaəti bilmədin.

Baxışınla məni vurur ildırım,  
Bir əlçatmız zirvəsən sən-sıldırım.  
İstəyirəm var səsimi qaldırım,  
Sənə olan məhəbbəti bilmədin.

## EŞQİN ZARAFATLARI

Gözəldən də gözəlsən,  
Sevgilimsən, mələyim.  
Eşqin yandırdı məni,  
Ahdan yanar fələyim.

Məhəbbətin rübabdır,  
Məni sevsən savabdır,  
Sənə aşiq olandan  
Mənim halım xarabdır.

Eşqin zarafatları,  
Sonu gerçək, həqiqət,  
Sənə olan eşqimə  
Şübhə yox, əlbət, əlbət.

Sən evimə gələn gün  
Quzu qurban kəsəcəm,  
Taleyimi büsbütün  
Sənə qurban edəcəm.

Eşqindən etdim fəqan,

Getmə, gülüm, bir dayan.  
Məhəbbət şahzadəsi,  
Şahzadəsən, bir xaqan.

Səni görəndən bəri  
Gözəlliyi anmışam,  
Sən mələyim, sən pəri,  
Odunda mən yanışam.

## GƏL, SEVGİLİM

Nəğmə

Sevdim səni, sevgilim, ay sevgilim, yar,  
Sən də məni sev, gülüm, ay sevgili yar.  
Bu qəlbim nəğmə deyir, gülüm, səni görəndə,  
Taleyimiz qanad açır, gəl, sevgilim.

Səni sevir ürəyim, sənsən mənim gərəyim,  
Sənsən mənim dirəyim, mənim diləyim,  
Bilirdin gələrəm mən bir yaz axşamı,  
Dünya gözəlləşəndə, gözəlləşəndə,  
Sevən qəlblər köçərlər şeirləşəndə.  
Taleyimiz qanad açır, gəl, sevgilim.  
Saf eşqimiz işıq saçır, gəl, sevgilim.

## SƏNSİZ SƏNİNLƏYƏM

Qumlu sahillərdə tək oturmuşam,  
Yenə də xəyala, fikrə dalmışam,  
Səni düşünmüşəm, səni anmışam,  
Sənsiz, sənənləyəm gecə, gündüz də.

Dənizə söylədi eşqi, sevgimi,  
Ləpələr eşitdi mənim səsimi,  
Dənizim duyurdu mənim qəlbimi,  
Sənsiz, sənənləyəm gecə, gündüz də.

Gecənin sükutu qəmləndirirdi,  
Qağayı gülüşü şənləndirirdi.  
Suallar içimi dilləndirirdi,  
Sənsiz, sənənləyəm gecə, gündüz də.

Narın qum çınqıllar, balıqqulağı,  
Sakitcə dinlərdi mən tək qonağı,  
Dərddən islanırdı gözüm, yanağım,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

Qumsal sahillərdə təkəm, tənhayam,  
Gündüzlər günəşəm, gecələr ayam,  
Yayda qarlı qışam, qışdasa yayam,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

Gözümə göründü uzaqdan bir qız,  
Dəniz sahilində biz idik yalnız.  
Buludlu bir göydə sanki tək ulduz,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

Yaxına gələndə gördüm sevgilim,  
Sevincdən lal oldum, tutuldu dilim.  
Mənim sorağıma gəlmişdi gülüm,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

Baxışlar sevincdən fəryad qopardı,  
İnanmazdım məni eşqim tapardı,  
Axtaran-deyirlər, gəlib tapardı,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

Öncə tufan qopdu, sonra da sükut,  
Dəniz bizə dedi, keçmişini unut.

Bərk yağış başladı, gəl ucundan tut,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

Dünya bizim idi, biz də dünyanın,  
Çin oldu axırı şirin röyanın.  
Qapımız döyüldü: -qalxın, oyanın,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

Qoca balıqçıydı, koma onunmuş,  
Bu xoşbəxt bir ocaq bu qocanınmış.  
Bu qoca savablar çox qazanıbmış,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

Bu tənha qocanın öpdük üzündən,  
Xeyir-dua aldığımız hər bir sözündən.  
Bir dünya dərd sezdik onun gözündən,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

Qanımız qaralar, dərd-qəm demədi,  
Mənim taleyim də, ömrüm belədi.  
Dənizi dost bildim mənə əbədi,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

Kəbin kəsiləndə şahid qocaydı,  
Bizimçün o qoca necə ucaydı.  
Dünyada yeganə, vahid qocaydı,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

Dəniz sahilində oğul-uşaqda,  
Balıq şorba yedik taxta qaşıqla,  
Qocanın otağı doldu işıqla,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

Dadlıdır, babacan – söylədi oğlum,  
Burda sona yetir mənim nağılım,  
Vüqar Əhməd deyir, çaşmayıb ağlım,  
Sənsiz, səninləyəm gecə, gündüz də.

## BAĞIŞLA

Günahımı bəlkə yuyum yağışla,  
Etiraf edirəm məsum baxışla,  
Gərək üzr istəyəm sözlə, çıxışla,  
Bağışla sən, günahımı bağışla.

Bica yerə dəymişəmsə xətrinə,  
Ətrin hopub şerimin hər sətrinə,  
Bağışla sən məhəbbətin xətrinə,  
Bağışla sən, günahımı bağışla.

O düşməndi düşməniylə barışmaz,  
Kin saxlamaq sevənlərə yaraşmaz,  
Ətlə dırnaq ayırsan da ayrılmaz,  
Bağışla sən, günahımı bağışla.

Bağışlayan, əfv edəndi Allahım,  
Bağışla sən, xoş açılan sabahım,  
Göydə Allah, yerdə sənsən pənahım,  
Bağışla sən, günahımı bağışla.

Əvvəlki tək gülümsə gəl üzümə,

“Can”-deyərəm bir cavab ver sözümə,  
Hərərətlə, sevgiylə bax gözümə,  
Bağışla sən, günahımı bağışla.

Nəyə görə ayrılığı dərd edək,  
Sevgimizi büsələrə qərq edək,  
Sayımızı biz iki yox, dörd edək,  
Bağışla sən, günahımı bağışla.

Bağışlanmaz səhvim varsa, demərəm,  
Xəcalətdən mən sağ ikən ölərəm,  
Bilirsən ki, günah etdim bir kərəm,  
Bağışla sən, günahımı bağışla.

Sevirsənsə qızıışmağın tez soyar,  
Sevişənlər bir-birinə göz qoyar,  
Mən bilirdim eşqimizə göz dəyər,  
Bağışla sən, günahımı bağışla.

## GİZLİ MƏHƏBBƏTİM

Baxışlar sevişir, səssiz danışır,  
Vücudum od tutur, eşqdən alışır.  
Lal dilim sevgimi deməyir, çaşır.  
Gizli məhəbbətim qəlbimdə qalır.

Sevgimiz bəllidir hər ikimizə,  
Susmaq kədər olur tək özümüzə,  
Xəyal hakim olur gözlərimizə,  
Gizli məhəbbətim xəyala dalır.

Başıma haranın daşını töküm,  
Gözümdən mən leysan yağışı töküm,  
Eşqin ucbatından qul tək diz çöküm,  
Gizli məhəbbətim canımı alır.

İntizar qalırım mən bir görüşə,  
Adət eyləmişəm bu çür vərdisə,  
Canımı verərəm bircə öpüşə,  
Gizli məhəbbətim dərd, qəmə salır.

## PIÇILTIYLA MƏN

(nəğmə)

Göyərçin əlləri dəydi əlimə  
Necə həsrət idim qönçə gülümə,  
Bir kəlmə söz gəldi o an dilimə,  
“Sevirəm” söylədim pıçıltıyla mən.

Necə yaraşırsan doğma elinə,  
Tərif söyləmişəm sənənin şəninə.  
Anam da möhtacdır sənə tək gəlinə,  
“Sevirəm” söylədim pıçıltıyla mən.

### **Nəqarət:**

Cadügar gözündən ovsunlanmışam,  
Səsinin seyrindən bihuş olmuşam,  
Nə vaxtdır çörəksiz, susuz qalmışam,  
Sənənin izlərinlə qidalanmışam.

Sən görməzsən məndən heç vaxt xəyanət,  
Eşqimizə vardır məndə sədaqət,  
Birdən sən söylədin: -ay Vüqar Əhməd,  
“Sevirəm” söylədin, pıçıltıyla sən.

## **AŞİQ OLMUŞAM**

Eşq şərbətini içmişəm,  
Bir gözəli sevmişəm,  
Demə eşqə düşmüşəm,  
Bilin, aşiq olmuşam.

Təkdim, döndüm yalqıza,  
Aşiq oldum bir qıza,  
Bir sayrısan ulduza,  
Bilin, aşiq olmuşam.

Sanki dünya sevinir,  
Nəbzim tez-tez döyünür.  
Qəlbim eşqdən öyünür,  
Bilin, aşiq olmuşam.

Yoxdur kədərim, qəmim,  
Duadadır əllərim.  
Eşidin siz, ellərim,  
Bilin, aşiq olmuşam.

Həyat necə gözəldi,  
Öncə sevgi əzəldi.  
Azərbaycan bəzəndi,  
Bilin, aşiq olmuşam.

31.12.2008

## **SƏN OYNA**

(Məzəli mahnı)

Sən çaldın, mən oynadım,  
Bəsdi, daha sən oyna.  
Əylənməkdən doymadım,  
Bəsdi, daha sən oyna.

Bilirsən ki, sevirəm,  
Sən mənə qəsd edirsən.  
Dirilirəm, ölürəm,  
Neyləyim, məst edirsən.

İşvə-naz aşıb, daşır,  
Eşqin göydə sayrışır.  
Özün mənə yaraşır,  
Bəsdi, daha sən oyna.

Gəl əl tutaq oynayaq,  
Oynamaqdan doymayaq,  
Yatmayaq, qalaq oyaq,  
Bəsdi, daha sən oyna.

31.12.2008

## **MƏNİM GÖZÜMDƏ**

Göz tapmadım gözün kimi,  
Şəkər yoxdur sözün kimi.  
Gözəl yoxdur özün kimi,  
Mənim gözümdə, gözümdə.

Sevənlərin dəcəlisən,  
Bir məhəbbət qəzəlisən.  
Azərbaycan gözləlisən  
Mənim gözümdə, gözümdə.

Gözəllərin sonasısan,  
Sən eşqimin soltanısan.  
Eşq bağının aslanısan  
Mənim gözümdə, gözümdə.

Taleyimdə izin qalıb,  
Eşq ətirli sözün qalıb.  
Gözlərində gözüm qalıb,  
Mənim gözümdə, gözümdə.

### **AĞLAYIR GÖZÜM MƏNİM**

Göy üzü heç olmasın  
Yağmur, dumansız, çənsiz.  
Necə gözüm dolmasın,  
Ağlayır gözüm sənsiz.

Olaydı ürək qəmsiz,  
Sızlayır qəlbim sənsiz.  
Bir an görməsəm səni  
Ağlayır gözüm sənsiz.

Sənsizlik böyük dərdi,  
Hər dərdimdən betərdi,  
Xəyalım sənirlədir  
Ağlayır gözüm sənsiz.

Qəribsəyibdi dağlar,  
Gözlərim qalıb ağlar,  
Həsrətin ilə çağlar,  
Ağlayır gözüm sənsiz.

Fəqət, səni düşündüm,  
Nə danışdım, nə dindim,  
Gülməyir üzüm sənsiz,  
Ağlayır gözüm sənsiz.

### **QƏŞƏNGİM**

Gəl, et məni xoşbəxt,  
Bəxtəvər olum gəl,  
Allahım verib bəxt,

Gəl, qəşəngim mənim.

Gəl, ey gülüzlü Leylam,  
Gecə sənsizdi röyam,  
Mənim əbədi dünyam,  
Gəl, qəşəngim mənim.

Qəşənglər qəşəngi,  
Gözəllik çələngi,  
Dümağdı biləngi,  
Gəl, qəşəngim mənim.

Bir bax mənə, ay qız,  
Qoyma məni yalqız,  
Sənsiz eşqim susuz,  
Gəl, qəşəngim mənim.

Bir bax mənə sarı,  
Sevirəm mən səni,  
İncitmə gəl məni,  
Gəl, qəşəngim mənim.

Gəl öpüm yanaqdan,  
Məst olum dodaqdan,  
Çəkinmə qapıdan,  
Gəl, qəşəngim mənim.

Verdik sənə zəhmət,  
Yarına dua et.  
Mənəm Vüqar Əhməd,  
Gəl, qəşəngim mənim.

## DİLBƏRİM

Çox uzağa getmə,  
Könlümü qan etmə.  
Məndən uzaq etmə,  
Dilbərim, dilbərim.

Vermə zülm, sən cəfa,  
Canım tapsın şəfa.  
Səndə yoxmuş vəfa,  
Dilbərim, dilbərim.

Yağı quyu qazdı,  
Hövsələm çox azdı,  
Yar yolunu azdı,  
Dilbərim, dilbərim.

Sevirəm hələ ki,  
Sonra sən demə ki:  
Baxıram çəpəki,  
Dilbərim, dilbərim.

Sevgilim, ey pərim,  
Səni çox sevirim.  
Gəl, ey səhərim,  
Dilbərim, dilbərim.

## SEVMƏK

Sevmək-iki qəlbin çırpıntısı,  
Varlığın, vücudun uçuntusu.  
Sevmək oğrun-oğrun baxışdır,  
Ürəkdən sevmək də bir naxışdır.

Sevənlər bilməz gecə-gündüzü,  
Ürəkdə yaşar sevginin izi.  
Sevənlər qaçar tez-tez dənizə,  
Dalğa sıçrar saçlara, bənizə.

Sevmək yeni gün, yeni dünyadır,  
Sevmək sonu gerçək bir rüyadır.  
Sevmək həyəcan, intizar, duyğu,  
Qəlblər arasındakı xoş qayğı.

Sevmək Leyli-Məcnun hekayəti,  
Sevmək uca Allah əmanəti,  
Sevmək vəfasıdır sədaqətin,  
İnsanın ilahi mərhəməti.

## NİYƏ MƏHƏBBƏTİM BU SAYAQ OLDU?

Oğlan:  
Gəlmişəm, sevgilim, görüşünə mən,  
Döyüş günlərimə eşq dayaq oldu.

Qız:  
İnanmır gözlərim bu gəlişinə,  
Əzizim, röyasan, xülya, ya sənsən.

Qız:  
Gözlədim mən səni qəlb harayımda,  
Gəlmədin payızda, gələydin qışda.  
Gələydin boranda, ya da yağışda,  
Niyə məhəbbətim, niyə gəlmədin?

Oğlan:  
Könlümün sevdası bu torpaq oldu,  
Əlimdə üçrəngli al bayraq oldu,  
Məni xilas edən tək Allah oldu,  
Kədər ümmanında eşq dayaq oldu.

Qız:  
Eşqimiz ölməzdi.

Oğlan:  
Əhdimiz dönməz.  
Əllərim əlinə çataydı bu gün,  
İlqarımız doğru,  
Qəlbimiz sönməz,  
Sağ ol, məhəbbətim, məhəbbətimiz.

Qız:  
Həzrəti Peyğəmbər köməyin olsun,  
Güclü zərbə vuran biləyin olsun,  
Savaş günümüzdə əməyin olsun,  
Niyə məhəbbətim bu sayaq oldu.

Oğlan:  
Ürəyim “Vağzalı” sədası gözlər,  
Qələbə marşını oynamaq istər.  
Bu çətin dövrandə sədaqət göstər,  
Döyüş günlərimə eşq dayaq oldu.

## SƏSİYLƏ

Sevgilimin səsiylə  
Sübh yuxudan oyandım.  
Görüşmək həsrətiylə  
Pəncərədən boylandım.

Məhəbbətlə baxışdıq  
Gözlərin alovuyla,  
Qəlbimizə axıtdıq  
Eşqimizin oduyla.

## SEVGİ

Sevgi – qəlbin əyləncəsi,  
Yoxsa könlün pəncərəsi,  
Ürəklərin titrəməsi,  
Nifrət ilə ülvyyəti.

Sevgi – qəlbimizin səsi,  
O ucaldır şəxsiyyəti,  
Yoxsa aşiqlik həvəsi,  
İnsanın eşq qətiyyəti.

Duyğuların müqəddəsi,  
Arzuların tər qönçəsi.  
O yaşadır hər bir kəsi  
Allahımın əmanəti.

Sevgi – taleyin töhfəsi,  
Sevən qəlbin cəsarəti.  
Ömrümüzün səhifəsi,  
Sevənlərin hekayəti.

## SEVGİLİM

Kaş görüşək, ümidlə yaşadım,  
Surətini gözlərimdə yaşatdım.  
Eşqini mən bu qəlbimdə daşdım,  
Üzü bəyaz, saçı qıvrım sevgilim.

Görüşünü həsrət ilə gözlədim,  
Ayrılığa tab gətirib dizlərim,  
Billah, səndən heç əlimi üzmədim,  
Mənim yavrum, gəl etmə naz, sevgilim.

Nə “hə”, nə “yox” deməyirsən, demirsən,  
Allah kərim, sevdiyimi bilirsən,  
Yuxularda evimizə gəlirsən,

Qəlbim qışdı, yoxsa ki yaz, sevgilim.

Mən bilirəm qovuşacaq qəlbimiz,  
Bir olacaq sevincimiz, qəmimiz,  
Bir dinəcək pıçıldağan səsimiz,  
Öz arzunu qəlbimə yaz, sevgilim.

## QOY SƏNİN OLSUN

Gözəl rüyalar,  
Şirin xülyalar,  
Şirin sevdalar  
Qoy sənin olsun.

Kədərini, qəmin  
Qoy mənim olsun.  
Sənin o qəlbin  
Qoy mənim olsun.

Rahat gecələr,  
Nurlu səhərlər,  
Xeyir xəbərlər  
Qoy sənin olsun.

Hər bir gözəl gün,  
Xoş gələn səs,ün,  
Bu sevən qəlbim  
Qoy sənin olsun.

Göydə ulduzlar  
Səni arzular,  
Qəlbə arzular  
Qoy sənin olsun.

Kainat, göylər  
Hey mənə söylər,  
Gözəl əməllər  
Qoy sənin olsun.

## ŞÜKR EDİRƏM

Yaranıbdır öncə, əzəl,  
Sevmək gözəl, sevmək özəl,

Yar necə də qəşəng, gözəl,  
Şükr edirəm Allahıma.

Qəlbim şəndi, sevincəkdi,  
Sevən könül bir çiçəkdi,  
Tayı yoxdur, yarım təkdi,  
Ümidim var sabahıma.

Yarım ilə görüşmüşəm,  
Eşqimizi bölüşmüşəm.  
Dünən nişan göndərmişəm,  
Şükr edirəm Allahıma.

Günəş doğdu taleyimə,  
Mən rast gəldim bu Leylimə.  
Düşdüm sirli bir tilsimə,  
Ümidim var sabahıma.-

## **YALVARIRAM**

Bu nisgili mən qəlbimə,  
Ürəyimə bil, salıram.  
Vəfalyam mən əhdimə,  
Düşünmə ki, yalvarıram.

Gözəlliyi sənə andım,  
Oğrun-oğrun hey baxıram.  
Səni eşqim, bəxtim sandım,  
Düşünmə ki, yalvarıram.

Məhəbbəti sənə bölüb,  
Sandım səadət tapıram.  
Gözlərimi məsum görüb,  
Düşünmə ki, yalvarıram.

## **VURULDUM**

Sərt baxışın, sərt üzün,  
Qəlbimə dəydi, qırdı.  
Məni süzən göy gözün  
Sanki qəsdimə durdu.

O surətin, vücudun,

Göz önümdə canlanır,  
Səni necə unudum,  
Bu eşqim qanadlanır.

Fəqət sənə vuruldum,  
Dəli-divanə oldum.  
Düşünmə sorağında  
Bir damla da yoruldum.

Gəzdim obanı-eli,  
Gəzdim xınalı teli.  
Göz yaşım için-için,  
Yaşayıram səninçün.

## SEVGİ HARAYI

Dənizdə sükutdur, dənizim laldı,  
Qəhqəhə çəkərək gülür qağayı,  
Mənimsə fikrimdə fəqət xəyaldı,  
Qeybdən gözləyirəm sevgi harayı.

Niyə acıq verir mənə qağayı,  
Quşun gülüşündə sanki ikrah var.  
Dalğa köpükləri bir kələğayı,  
Dənizin səsində min nalə, ah var.

Sahildə bir ləzzət alsam təklisdən,  
İndi bu təkliyi könlüm istəmir.  
Nəsə birdən-birə bestdim təklisdən,  
Gözlərim sevdiyim qızı gözləyir.

Gözüm narın qumda axtarır ləpir,  
Axtarır nazənin əlində çətir,  
Saniyələr ötür, anlar da ötür,  
Ləpirlər görünür, yazılmır sətir.

Uzaqdan görürəm gələn Günəşi,  
Alışib od tutur qəlbin atəşi,  
Sahildə car çəkir könlümün səsi,  
Gələnin başında var kələğayı.

Dəniz də yaşınır, qız da yaşınır,  
Dalğalar mənimlə səssiz danışır,  
Burda iki cavan toydan danışır,

Sevgidən həm dəniz, həm biz alışır.

## SƏNİ GÖRƏNDƏ

Gəzdim bütün dünyanı,  
Hər obanı, hər yanını.  
Mən sevdiyim insanı  
Təpdim səni görəndə.

Yer fırlandı başıma,  
Sevindim göz yaşımın.  
Fərq qoymadım yaşımın,  
Fəqət səni görəndə.

Vücudum alovlanır,  
Qəlbim atəşdən yanar,  
Könlüm sevgimi anar  
Fəqət səni görəndə.

Ey igid, ey cəngavər,  
Sev məni bəsdə, yetər,  
Könlümdə güllər bitər  
Fəqət səni görəndə.

O baxışlar mənimdi,  
Bu qəlbimə qənimdi,  
Sandım dünya mənimdi  
Fəqət səni görəndə.

## QOŞA QALAQ

İçək sevgi şərbətini,  
Bilək eşqin qiymətini,  
Duyaq eşqin qüdrətini,  
Dünyanı anlayaq, anaq.

Sənə eşqim çox əzəldi,  
Ömrüm sənə çox gözəldi,  
“Dilkeş” üstə bir qəzəldi,  
Pərvanə tək şamda yanaq.

İç dünyamda eşqim yaşar,  
Tələtümlə coşar, coşar,

Eşqim sənə nəğmə qoşar,  
Taleyimə gəl ol qonaq.

Eşqi edək peyvənd, calağ,  
Gülümsəsin həm dil,dodağ,  
Toyumuza libas alağ,  
Bir dam altda qoşa qalağ.

## İTİRDİN

Könlümdə fırtına qopardın,  
Bir anda hər şeyi bitirdin,  
Çox tez unutdun, məni atdın,  
İtirdin, sən məni itirdin.

Yuxusuz gecələr nəşibim,  
Dərdindən sarsıldım, kəsildim,  
Sənsiz nə sevindim, nə güldüm,  
Sən etdin, sən etdin, sən etdin.

Kaş eşqim sönməyə, Allahım,  
Qəlbimdə həm naləm, həm ahım.  
İnanma varımdır günahım,  
Sən etdin, sən etdin, sən etdin.

Qadağan eylədin gülməyi,  
Gözümün yaşını silməyi,  
Dərdimi sənənlə bölməyi.  
Sən etdin, sən etdin, sən etdin.

Allah, gözlədiyim gün oldu,  
Eşitdim doğma bir səs, ün oldu,  
Ömrümdə günəş oldu,gün oldu,  
Yuxular, rüyalar çin oldu.

## SƏNSİZ

Gözlərimdən yuxular,  
Yox olub sənsiz, sənsiz.  
Ürəyimdə qorxular  
Baş alıb sənsiz, sənsiz.

Məhəbbətim sənəcək,

İnan ki, sənsiz, sənsiz.  
Sevgim qəmə dönəcək  
Sakitcə səssiz, səssiz.

Vaxt var idi biz qoşa  
Gəzərdik qəmsiz, qəmsiz,  
Taleyim çıxdı boşa  
Qalmışam sənsiz, sənsiz.

Dağlar yaşaya bilməz  
Heç vaxt çölsüz, çəmənsiz,  
Mənim də üzüm gülməz,  
Vallah, bil, sənsiz, sənsiz.

### **SƏN YANIMDA OLANDA**

Sənsizlik mənə qənim,  
Od tutur yanır içim,  
Sanki bu dünya mənim,  
Sən yanımda olanda,

Dünyanın xoşbəxtiyəm,  
Mən Süleyman taxtıyam,  
Məhəbbət paytaxtıyam,  
Sən yanımda olanda.

Adın düşmür dilimdən,  
Əksin düşmür əlimdən,  
Uzağam qəmlərimdən,  
Sən yanımda olanda.

Mən necə sevinirəm,  
Eşqimlə öyünürəm,  
Şahanə geyinirəm  
Sən yanımda olanda.

Sədəti görürəm,  
Sənə nəğmə deyirəm,  
Saçlarını hörürəm,  
Sən yanımda olanda.

### **YALAN DÜNYA SƏNƏ QALSIN**

Duyan qəlbim səni ansın,  
Eşq odunda alovlañsın.  
Yalan dünya sənə qalsın,  
Eşq dünyası mənim olsun.

Sevən könül nurla dolsun,  
Ömrümüzdə sevinc olsun,  
Kaş yalanlar yalan olsun,  
Eşq dünyası mənim olsun.

Qədrin bilək xoş anların,  
Könül sevən insanların,  
Sonu yoxdu yalanların,  
Eşq dünyası mənim olsun.

### **SÖZÜNDƏN ÇIXMARAM**

Yaman əsəbiyəm, hərdən coşuram,  
İlhamım olanda nəğmə qoşuram,  
Heç kimi saymayır, həddi aşırım,  
Tək sənin sözündən çıxma bilmirəm.

Qəlbimdə düşməni əzib-yıxıram,  
Bəxtimlə savaşıb şimşək çaxıram.  
Özümdən son vaxtlar tez-tez çıxıram,  
Tək sənin sözündən çıxma bilmirəm.

Sənsiz özgələrlə gülə bilmirəm,  
Gözümün yaşını silə bilmirəm.  
Eşqimin gücünü bilə bilmirəm,  
Tək sənin sözündən çıxma bilmirəm.

Sənin baxışların qəlbimə məlhəm,  
Səninlə olanda heç bilmirəm qəm,  
İnan sözlərimə, min dəfə desəm,  
Tək sənin sözündən çıxma bilmirəm.

### **ZAVAL YOXDU SEVƏNLƏRƏ**

Eşqim mənim gözümdədir,  
Deyilməyən sözümdədir,  
Ləpirimdə, izimdədir,  
Zaval yoxdu sevənlərə.

Sevmək-ləziz bir duyğudu,  
O ən şirin bir qayğıdı,  
Qəh-qəh çəkən qağayıdı,  
Zaval yoxdu sevənlərə.

Çıxdım yarla səyahətə,  
Çəkildim bir az xəlvətə,  
Uyduq şirin bir söhbətə,  
Zaval yoxdu sevənlərə.

Yoxdu toydan gözəl adət,  
Etdim eşqə mən itaət,  
Bir aşıqdi Vüqar Əhməd,  
Zaval yoxdu sevənlərə.

## **BİLİRƏM Kİ, SEVİRSƏN**

Bilirəm ki, sevirən,  
Gülüşünə gülürəm,  
Dindirəndə dinirəm,  
Sevdiyini demirsən,  
Bilirəm ki, sevirən.

Məhəbbəti görürəm,  
Sənsizlikdən ölürəm,  
Mən Məcnuna dönürəm,  
Bilirəm ki, sevirən.

Göz yaşımı silirəm,  
Nə sən, nə mən demirəm,  
Gözlərindən bilirəm,  
Bilirəm ki, sevirən.

Gözlər gözə baxanda,  
Gözlər şimşək çaxanda,  
Gözlərdən yaş axanda,  
Bilirəm ki, sevirən.

24.06.2002

## **MÖCÜZƏLƏR İÇİNDƏYƏM**

Mən işvəli bu gözəldə

Gördüm necə, nə cazibə.  
Bu gözəllik bir möcüzə,  
Möcüzələr içindəyəm.

Üzü bəyaz, gözü göydü,  
Surətiylə özün öydü.  
Zər-zibadan libas geydi,  
Möcüzələr içindəyəm.

Topuqdakı saçlar ipək,  
Qara tellər ləçək-ləçək.  
Qızılgülsən, ya ağ çiçək,  
Möcüzələr içindəyəm.

Dünyada ən gözəlimsən,  
Gözəllikdə əzəlimsən.  
Ruh oynadan qəzəlimsən,  
Möcüzələr içindəyəm.

Göydən yerə yağır yağış,  
Baxışların edir bihuş.  
Sənə etdim min yol alqış,  
Möcüzələr içindəyəm.

## KÖNLÜM DARDADIR

Yetir özünü,  
Görüm gözünü,  
Eşit sözümü,  
Könlüm dardadır.

Fikrim, xəyalım  
Nurlu gələcək.  
İnanıram ki,  
Yarım gələcək.

Halım pərişan,  
Sənə yaraşan.  
Küsüb-barışan  
Könlüm dardadır.

Yarım hardadı,  
Dilimdə adı.  
Görəsən bilir

Könlüm dardadır?

Sevən qəlbimi,  
Dinlə səsimi,  
Bu nəfəsimi,  
Könlüm dardadır.

Vətən dardasa,  
Mən də dardayam.  
Vətən hardasa,  
Mən də ordayam.

## HEYRANAM

Gözəllərin gözü qalib gözümdə,  
Sevənlərin sözü qalib sözümdə.  
Məhəbbətin izi qalib özümdə,  
Sevgilimin baxışına heyranam.

Taleyimin sərt günləri üzümdə,  
Dərə-təpə aşan qüvvət dizimdə,  
Qapımızda şənlik olar bizim də,  
Ellərimin yağışına heyranam.

Yollarında bitən gülə heyranam,  
Muğam deyən şirin dilə qurbanam.  
Vətənimçin candan keçən insanam,  
Anaların alqışına heyranam.

Qəfil gələn səadətə sevindim  
El nə geysə mən də ondan geyindim,  
Torpaq üçün bir ürək tək döyündüm,  
Qarlı günün sərt qışına heyranam.

Mən heyranam dostlarımla görüşə,  
Düşmənlərə yağdırılan söyüşə,  
Ölənəcən insan gərək döyüşə,  
Təbiətin naxışına heyranam.

## VƏFASIZ

Diz üstədi çörəyin,  
Mən deyiləm gərəyin.

İndi kimdi dirəyin,  
Ay vəfasız, vəfasız.

İstəməm, deyim arsız,  
Səni qalasan barsız,  
Ən böyük etibarsız,  
Ay vəfasız, vəfasız.

Sevgimi anlamadın,  
Eşq odunda yanmadın.  
Məni həmdəm sanmadın,  
Ay vəfasız, vəfasız.

Sənin ipin qırıqdı,  
Arzuların sınıqdı.  
Qəlbin buzdən soyuqdu,  
Ay vəfasız, vəfasız.

## MƏNİ YAŞADIR

Axtarırdım, sevdim axır bir kəsi,  
Şəfa verir mənə onun nəfəsi.  
Nə sağlamam, nə də yataq xəstəsi,  
Məhəbbətin gücü məni yaşadır.

Nəğmə dedim, mən sayıldım-nəğməkar,  
Mən eşqimdə oldum yaman tələbkar,  
Dostlar nəyə söyləyirlər sənətkar,  
Məhəbbətin gücü məni yaşadır.

İnsanlara pis demədim-günahdır,  
Bu dünyada insan da bir pənahdır.  
Səadətim xoş açılan sabahdır,  
Məhəbbətin gücü məni yaşadır.

Mənim bəxtim nə qaradır, nə ağdır.  
Məhəbbətim sönməyən bir çıraqdır,  
Məhəbbətim mənə böyük dayaqdır,  
Məhəbbətin gücü məni yaşadır.

## CANIM MƏNİM

Bir uşaqdım dərindən qaçan,

Əsir oldum eşqə haçan,  
Yollarıma şəfəq saçan,  
Canım mənim, canım mənim.

Nə söyləsən deyərəm “can”,  
Cavab versən ürəkaçan.  
Dönəcəksən, söylə, haçan,  
Canım mənim, canım mənim.

Sən eşqimin sultanısan,  
Tanrı yazan dərmanısan,  
Bu canımın xaqanısan,  
Canım mənim, canım mənim.

Əbədidə bu məhəbbət,  
Xəzinədə bu səltənət.  
Səni sevdi Vüqar Əhməd,  
Canım mənim, canım mənim.

## AY XANIM

Eşq əlindən düşdüm dərdə, mərəzə  
Qonaq eləyirəm səni çərəzə,  
Gəlməyəsən, ay nazənin, sən gözə,  
Duz dolandır sən başına, ay xanım.

Gəl görüşək, biz də görək bir məzə,  
Özüm köhnə, məhəbbətim qəttəzə.  
Kaş gələydin gizli, xəlvət sən bizə,  
Üzərliyi yandır, iylə, ay xanım.

Göydən yağan qar çıxıbdır lap dizə,  
Bu səbəbdən əllərinde yox kuzə.  
Bir bizə gəl, bir qulaq as sən sözə,  
Xoşbəxt olaq, ay gözəlim, ay xanım.

## AY GÖZƏLİM

Səni gördüm qədəh düşdü əlimdən,  
“Can” kəlməsi eşidildi dilimdən.  
Bundan sonra bərk tutacam gülümdən,  
Ay gözəlim, gözün çəkmə gözümdən.

Cavabsızdı sualların cavabı,  
Bir “hə”-desən bəsdə bunun savabı.  
Ətirlənsin toy gününün kababı,  
Ay gözəl, gözün çəkmə gözündən.

Alovlansın atəş saçan ocağım.  
Toy günündə güllər olsun qucağın.  
Qığıltısı eşidilsin cocuğun,  
Ay gözəl, gözün çəkmə gözündən.

Kaş ki səhər oyadaydın sən mənə,  
Görüş yeri eləyəydik çəmənə.  
Xonçamızı belə bağlı səmənə,  
Ay gözəl, gözün çəkmə gözündən.

## SƏNSİZ ÇƏTİNDİ

Unutmağa çalışıram,  
Ürəyimdə gecə-gündüz,  
Sənlə kəsib barışıram,  
Ya sən, ya mən əyri, ya düz.  
Öz-özümü dalaşıram,  
Tez kəsib, tez barışıram,  
Eşq gücündən dağ aşırıram,  
Sənsiz yaman çətin mənə.

Kaş biləydim yadımdayam,  
Cəhənnəmin odundayam,  
Sanma özgə qadınlayam,  
Sənsiz yaman çətin mənə.

Telefonun söndürülüb,  
Çox yorulub-dindirilib,  
Şah vüqarım endirilib,  
Sənsiz yaman çətin mənə.

Könül verdim fəqət sənə,  
Görüşəydik keşmə yenə,  
Canım qurban hər kəlmənə,  
Sənsiz yaman çətin mənə.

25.01.2003

**DAYAN, SÖZÜM VAR SƏNƏ**

Guşeyi-xəlvətdəyik,  
Şirin bir söhbətdəyik.  
Eşq havası dinlərik,  
Dayan, sözüm var sənə.

Biz baxışdıq, dinmədik,  
Hey alışdıq, sönmədik.  
Eşq yolundan dönmədik,  
Dayan, sözüm var sənə.

Dəniz sahili isti,  
Başımdan çıxdı tüstü,  
Niyə salamı kəsdin?  
Dayan, sözüm var sənə.

Nə dərviş, nə aliməm,  
Nəğmə deyən bir diləm.  
Rəvadır sənsiz güləm,  
Dayan, sözüm var sənə.

Fağır Allah bəndəsi,  
Görsəm əyər bir kəsi,  
Darəxəram ertəsi,  
Dayan, sözüm var sənə.

Heyranam göz sürməyə,  
Demirəm göz süz mənə.  
Görünür bu cür mənə,  
Dayan, sözüm var sənə.

## **BU GÖZƏLİN ÜZÜNDƏ**

Könlüm onu soraqlar,  
Çəhraydır yanaqlar,  
Cəzb eləyir dodaqlar,  
Bu gözəlin üzündə

Kiprikləri qıvrılıb,  
Onu görən qovrulub,  
Bir könüldən vurulub,  
Bu gözəlin üzündə.

Bir mənə var gözündə,

Mələhət var sözündə,  
Gözəllik var üzündə,  
Bu gözəlin üzündə.

Eşqin qışı,yazı var,  
Gözəllərin nazı var,  
Alnında bir yazı var,  
Bu gözəlin üzündə.

29.06.2003

## SƏNİ SORAQLAR

Gecəm, gündüzüm,  
Gözlərim, üzüm,  
Ləpirim, izim,  
Səni soraqlar.

Yaman dərd çəkdim,  
Tənhaydım, təkdim,  
Xəyalım, fikrim,  
Səni soraqlar.

Hara boylandım,  
Qəmli dayandım,  
İçilən andım,  
Səni soraqlar.

Vallah talandım,  
Dərdə calandım,  
Dandar dalanım,  
Səni soraqlar.

Yarım jananım,  
Eşqin, cahanım,  
Zənnim, gümanım,  
Səni soraqlar.

Yollarda qar var,  
Yol dedim hamar.  
Bu şair Vüqar  
Səni soraqlar.

## AXTARDIM SƏNİ

Mənə inanın,  
Yoxdur yalanım,  
Mənim cananım,  
Axtardım səni.

Məntək sən də sev,  
Quraq qoşa ev,  
Bir əbədi kef,  
Axtardım səni.

Hanı duyanım,  
Eşqlə oyanım,  
Mənim sayanım,  
Axtardım səni.

## MƏNİ

Süz qədəhə iç məni,  
Gəzək çölü, çəməni,  
Evimizdən biç məni,  
Seçdim səni, sev məni.

Biganəlik qəmlədir,  
Alın yazım sənəldir,  
Sevməməyin çərlədir,  
Sevdim səni, sev məni.

Bir gülümsə üzümə,  
Şirin söz de sözümə  
Bir nəzər sal gözümə,  
Sevdim səni, sev məni.

Gözəllərin gözüyəm,  
Məhəbbətin özüyəm,  
Nəğmə dolu sözüyəm,  
Sevdim səni, sev məni.

06.12.2002

## BİR OLAQ

İstəyirəm gecə-gündüz hər zaman,  
Düşünəsən ancaq məni, sən hər an,

Uzaq getmə, gəl üzbəüz bir dayan,  
Gecə-gündüz birgə olaq, bir olaq.

Taleyimiz qoşagəlik, cüt gəlik,  
Yolumuzda kaş gələydi cüt səbir,  
Biz öləndə qazılacaq cüt qəbir,  
O dünyada birgə olaq, bir olaq.

İstəyirəm elə baxım gözüne,  
Mən möhtacam pıçılılı sözüne,  
Nolar, məni nişanlı seç özünə,  
Gecə-gündüz birgə olaq, bir olaq.

Qanın şirin, özün şirin, şəkərim,  
Hüsnü gözəl, gecə-gündüz qəmərim,  
Səni görcək qeybə çıxar kədərim,  
Gecə-gündüz birgə olaq, bir olaq.

09.12.2002

### **MƏNƏM (DUET)**

Oğlan:

Küskün olma, gəl olma sən pərişan,  
Bir oğlan var, sənə necə yaraşan,  
Gətirəcək o səninçin toy-nişan,  
Bil ki, mənəm həmin oğlan bil mənəm.

Qız:

Göndər elçi sonra danış ürəkdən,  
Uğur istə, xeyir istə fələkdən,  
Yalan desən, xoşum gəlmir kələkdən,  
O qız mənəm, səni sevən qız mənəm.

Oğlan:

Anam-bacım xonça-nabat düzəldir,  
Onlar bilir gəlinləri gözəldir,  
Bu dünyada məhəbbətim əzəldir,  
Bil ki, mənəm, səni sevən, bil mənəm.

Qız:

Bir arzum var toyda muğam oxunsun,  
Yox söyləmə, ürəyimə toxunsun,  
Muğamlardan sanki çələng toxunsun,  
Toyumuzda qoy xanəndə oxusun.

Oğlan-Qız-Nəqarət:  
Taleyimə sənin adın yazılıb,  
Evimizin bünövrəsi qazılıb,  
Neçə kərə istəyimiz yozulub,  
Səni sevən, mənəm, mənəm, bil mənəm.

09.12.2002

## İNCİMİŞƏM

Biganəsən, yad olmusan eşqimə,  
Biganənin sevgisi nə, eşqi nə?  
Mənim eşqim düşüb vallah tilsimə,  
İncimişəm, küsmüşəm mən səninlə.

Üzün dönüb, sözün dönüb, yox qəmin.  
Saçlarıma sığal çəkmir əllərin.  
Əllərinçin qəribsəyib tellərim,  
İncimişəm, küsmüşəm mən səninlə.

Telefonum daha çalmır zəngini,  
Unutmusan gözlərimin rəngini,  
Bir sevindir mən küsgünü, qəmgini  
İncimişəm, küsmüşəm mən səninlə.

Almayırsan heç vecinə bir məni,  
Xeyli vaxtdır inciyəni, küsəni,  
Qınayıram bu səbrimi kəsəni,  
İncimişəm, küsmüşəm mən səninlə.

## ÜRƏKDƏN SEVİRƏM MƏN

Vətənim, elimi,  
Doğma ana dilimi,  
Allahımı, dinimi  
ÜRəkdən sevirəm mən.

Məni sevən hər kəsi,  
Eşq – Allahın töhfəsi,  
Mənə doğma bir kəsi  
ÜRəkdən sevirəm mən.

Toy-düyünü, şənliyi,

Yamyaşıl çəmənliyi,  
İnsanlarda mənliyi  
Ürəkdən sevirəm mən.

Məhəbbətə inamı,  
Yandırmayan imanı,  
O müqəddəs anamı  
Ürəkdən sevirəm mən.

Həm zili, həm də bəmi,  
Şirindi vüsəl dəmi,  
Oxunan bu nəğməmi,  
Ürəkdən sevirəm mən.

Yarımla səyahəti,  
Əbədi məhəbbəti,  
Nəğmə dolu sənəti  
Ürəkdən sevirəm mən.

Sevirəm təbiəti,  
Sevgiyə itaəti.  
Bir də Vüqar Əhmədi  
Ürəkdən sevirəm mən.

## SEV, GÜLÜM

Həyatım, ayım, ilim  
Sevgilimdir, sevgilim.  
Məhəbbətim ürəkdən,  
Sən də məni sev, gülüm.

Düz eşqini mən bilim,  
Söylə mənə, sevgilim.  
Səni görcək titrəyir  
Bu dodağım, bu dilim.

Bilmirəm qalım, gedim?  
Sənə min kərə dedim:  
Sevirəm səni, gülüm,  
Gəzirəm səni, gülüm.

Coşub-daşır bu qəlbim,  
Sevgilim, ay sevgilim,  
Sən də məni, sevgilim,

Mənim kimi sev, gülüm.

## NƏ QƏMİM

Sənsən imanım, dinim,  
Sənlə vallah nə qəmim.  
Sən ilhamım, sən təbim,  
Səndən yazar qələmim.

Gözlərin bir dünyadı,  
Ən şirin bir xülyadı.  
Ömrüm sənli rüyadı,  
Sənlə mənim nə qəmim.

Sən arzum, sən muradım,  
Göydə süzən qanadım.  
Sənlə dünya yaradım,  
Sənlə mənim nə qəmim.

Sənə çatmayır əlim,  
Ehtiyacım, tələbim.  
Bu dünya oldu mənim,  
Sənlə mənim nə qəmim.

## GÜNAH VALLAH ÖZLƏRİNDƏ

Acı sözün mənə şəkər,  
Sənin ilə xoşdur kədər.  
Sənsiz könlüm hey qəm çəkər,  
Gözlərim yaş, leysan tökər.

Nəmli gözün yaz yağışım,  
Bir dünyadı lal baxışım.  
Sənlə fərq yox yazla qışım,  
Sənsiz qəlbə sükut çökər.

Sənsən mənim sevgi dünyam,  
Macəralı şirin xülyam.  
Gözlərimdə yatan rüyam,  
Sənsiz ürək nələr çəkər.

Mənim eşqim gözlərimdə,

Yaşamışam sözlərində.  
Bir olmasaq deyəcəklər:  
Günah, vallah özlərində.

## GƏL, GÜLÜM

Gəl, gözəlim, yanıma,  
Eşq yayılsın canıma.  
Qoy od düşsün qanıma,  
Gəl, gəl, gülüm, yanıma.

Əlini ver əlimə,  
Hərərət ver qəlbimə.  
Gəl, toxun sarı simə,  
Gəl, gəl, gülüm, yanıma.

Bəzən-düzən, ətirlən,  
Gah sus, gah da sən dillən.  
Yaxşıdı özün bilən,  
Gəl, gəl, gülüm, yanıma.

Gəl dolanım başına,  
Sığal çəkim qaşına.  
Çevrilim sirdaşına,  
Gəl, gəl, gülüm, yanıma.

## DEMƏ

Sevirəm de, sevinim,  
Bu sevgilə öyünüm,  
Bir ürək tək döyünüm.  
Sevirəm de, sevgilim,  
Sevmirəm demə, demə.

Səslə məni sən hayla,  
Eşqdən qəlbə nur payla,  
Səsin həzin bir layla,  
Layla de, bayatı de,  
Sevmirəm demə, demə.

De nöqsanı, qüsuru,  
Hər günahı, taqsırı,  
Yaxınlaş mənə sarı,

Sarı boynuma, sarıl,  
Sevmirəm demə, demə.

Elçilərə vədə ver,  
Getməsin eşqim hədə,  
Toyumuza tutaq yer,  
Sən nişan de, kəbin de,  
Sevmirəm demə, demə.

## AXTARIRAM, TAPACAĞAM

Bir yarı var bir kəsin,  
Soraqladım bir nazənin.  
Könlüm istər nazlı gəlin,  
Axtarıram, tapacağam.

Sevdim sevgi qəzəlini,  
Gözəllərin əzəlini.  
Tapdım dünya gözəlini,  
Axtarıram, tapacağam.

Mən gəzirəm öz yarımı,  
Xoş bəxtimi, ilqarımı.  
Gəzdim sevgi vüqarımı,  
Axtarıram, tapacağam.

Göydən tapdım ulduzumu,  
Axtarırdım il uzununu.  
Bir ailənin bir qızını  
Axtarırdım, tapmışam mən.

## TƏSƏLLİ

Saf eşqin mənə bəlli,  
Göy gözlərin, baxışın  
Mənim üçün təsəlli,  
Mənim üçün təsəlli.

Heç vədə olma qəmli,  
Tünd baxışın görəndə  
Gözlərim nəmli-nəmli,  
Gözlərim nəmli-nəmli.

Soydaşınam, elinəm,  
Sən deyilsən yad elli.  
Bizdən uzaq olsun qəm,  
Saf eşqin mənə bəlli.

Əməlli sev, əməlli,  
Sevgin mənə təsəlli.  
Onsuz da bilirəm ki,  
Saf eşqin mənə bəlli.

## GÖRÜŞÜRƏM SƏNİNLƏ

Dualarım müstəcəb,  
Demə səndən nə əcəb,  
Bu istəkdi, ya tələb,  
Görüşürəm sənənlə.

Məst oluram baxışdan,  
Min bir rəngli naxışdan,  
Həzz alıram yağışdan,  
Görüşürəm sənənlə.

Mən sonsuz bir həvəslə,  
Pıçıltılı bir səslə,  
Mənə yaxın bir kəslə  
Görüşürəm sənənlə.

Sevincimin həddi yox,  
Məhəbbətin səddi yox,  
Birdəfəlik hə, ya yox,  
Görüşürəm sənənlə.

## SƏNLƏ OLANDA

Günəşsən, aysan,  
Ümid, xəyalsən.  
Mənə laylasan  
Sənlə olanda.

Sənlə yox qəmim,  
Könül həmdəmənim.  
Coşar hey təbim  
Sənlə olanda.

Sevgi harayım,  
Səni arayım.  
Saçın darayım  
Sənlə olanda.

Gözlər yarışar,  
Gözlər baxışar,  
Qəlbim alışar  
Sənlə olanda.

Mən qalsam naçar,  
Kədərım qaçar.  
Dünya nur saçar  
Sənlə olanda.

## AY QIZ

Eşqimi eyləmə sərgi,  
Demə ki, söyləmə sən ki,  
Mən kiməm, sən də kim, sən kim,  
Mən sevən aşiqəm, ay qız,  
Sən də ki parlayan ulduz.

Kipriyin lələ qarası,  
Gözlərin qəlbin çarası,  
Özün də ellər sonası  
Mən Məcnun, sən də ki, Leyli,  
Sənədir əbədi meylim.

Gözəlliyə mən heyranam,  
Vallahi, yaxşı oğlanam.  
Sevgi bağında bağbanam,  
Mən sevən aşiqəm, ay qız,  
Sən də ki parlayan ulduz.

Sevirəm səni mən necə,  
Yatmıram gündüz, həm gecə,  
Hər şeyi alıram vecə,  
Sənsizəm qalmışam yalqız,  
Əlacım sənədir, ay qız.

## İSTƏYİN TƏK BUDURMU?

Taleyim olsa sənsiz,  
Məhəbbətim ləkəsiz,  
Vidənimsə saf, təmiz,  
İstəyim tək budurmu?

Şərab şərbət olaydı,  
Qanqallar hey solaydı,  
Ömrümə nur dolaydı,  
İstəyim tək budurmu?

Bəsdə udduq zəhəri,  
Dəfn eləyin kədəri,  
Neyləyək, nə edəli,  
İstəyim tək budurmu?

Yalan gəlməz dilimə,  
Vəfalıyam gülümə,  
Dua etdim elimə,  
İstəyim tək budurmu?

## MƏHƏBBƏT

Yaradani uca Allah,  
Yaşadani məhəbbət,  
Ümidlərim xoş sabah,  
Canım, qanı məhəbbət.

İnsanlara birlikdi,  
Yaşı yüz minillikdi,  
Ölənçin dirilikdi,  
Məhəbbətdir, məhəbbət.

Səadətin açarı  
Ruhlandırır naçarı,  
Qəlbin şahı, həm çarı  
Məhəbbətdir, məhəbbət.

Təmənnəsiz sədaqət,  
Hamı edir itaət,  
Bağışlanmır xəyanət,  
Məhəbbətdir, məhəbbət.

Görünməyən bir xəlvət,

Fəqət bunda bir ləzzət,  
Toy arzular ələbət,  
Məhəbbətdir, məhəbbət.

Şirindi sevdaları,  
Baş tutur duaları,  
Nəğməndi sədaları,  
Məhəbbətdir, məhəbbət.

Mənə necə əzizdi,  
Masmavi bir dənizdi,  
Sevənlər qul,kənizdi,  
Məhəbbətdir,məhəbbət.

Varlıdırsa dəyanət,  
Səninlədir məhəbbət,  
Aşıqdir Vüqar Əhməd,  
İlhamı da məhəbbət.

## ƏBƏDİ MƏHƏBBƏTİM

Apardı könlümü dilbər,  
Aldı vücudumu kədər,  
Qoyma getsin eşqim hədər,  
Sən qəlbini qəlbimə ver.

Sən yaşarsan, mən ölərəm,  
Özgəyə sevgi demərəm,  
Səni əbədi bilərəm  
Sən əlini əlimə ver.

Xatirələr xəyalımda,  
Eşqin gəzir bu cahanda,  
Yadımdasan hər anımda,  
Sən könlünü könlümə ver.

Sən əbədi məhəbbətim,  
Sən olanda yoxdu qəmim,  
Ay sevgilim, ay həbibim,  
Sən qəlbini qəlbimə ver.

Ver könlümə, ver könlünü,  
Ver qəlbimə sən qəlbini,  
Əllərimə ver əlini,

Ay əbədi məhəbbətim.

## BƏXTİMİZİN AÇARI

Bir naş1 tək bilmədin,  
Eşq sarayın uçurdun.  
Sən səadət quşunu  
Göy səmaya uçurdun.

Sonraki peşmançılıq  
Fayda verməz, əbəsdir.  
Yetişməyən arzunun  
Sonu yoxdur, əbəsdir.

Taleyn ağ günləri  
Əbədi yox, nisbidir.  
Həyat təkçə güldürmür,  
Bu dünyadan küsdürür.

Gülən gülüşdən bezir,  
Ağlayan göz yaşından.  
Ürək hər şeyə dözü,ür,  
İnciyir sirdaşından.

Ürək necə də həssas,  
Qəmlənər, həm sevinər,  
Qulaq ver sən, qulaq as,  
Hərərətlə döyünər.

Həyat eşqi sevgidə,  
Dünyaya inamdadır,  
Bəxtimizin açarı  
Haqda, yaradandadır.

## İTİRMİŞƏM EŞQİMİ

Yalan demə, bilirəm,  
Mən qəlbini görürəm.  
Özgəsini sevirsən,  
Mənə yalan deyirsən.

Sinəm dərdlə doludur,  
Yolum sevgi yoludur.

Eşqim dastan qoludur,  
İtirmişəm eşqimi.

Sevgini silmək çətin,  
Bilmədin eşq qiymətin,  
Sən dəyişən, mən mətin,  
İtirmişəm eşqimi.

## MƏNİM EŞQİM

Ömür verib hamımıza,  
Şükr edək Tanrımıza,  
Hakim olub canımıza,  
Mənim eşqim, mənim eşqim.

Öncə mən, ya o yarandı,  
İnsan da eşqdən yarandı  
Məni tora eşq salandı  
Mənim eşqim, mənim eşqim.

İki qəlbin peymandı,  
Taleyimin xoş anıdı,  
Bir ürəyin dərmanıdı,  
Mənim eşqim, mənim eşqim.

## MƏHƏBBƏT POEMASI

Allahın eşqindən biz yaranmışıq,  
Yaşayıb sevgini biz qazanmışıq.  
İlk öncə yarandı ana sevgisi,  
Ana qucağının odu, istisi.  
Ataya məhəbbət bir başqa aləm,  
Atalı ocaqda olmaz kədər, qəm.  
Bacı məhəbbəti, qardaş, istəyi,  
Dünyadı dayının bir “can”-deməyi.  
Xalanın, bibinin var məhəbbəti,  
Babanın, əminin var itaəti,  
Anamın anası müqəddəs, əziz,  
Nənəmin nağılı, söhbəti ləziz.  
Yollandım məktəbə-doğmadır məktəb,  
Yarandı bizlərdə elmə məhəbbət.  
Burada yarandı dostu sevgimiz,  
Böyük ailəydi bizim sinfimiz.

Əbədi xatirə məktəb illəri,  
Müəllimə verdik gözəl gülləri.  
Yaxşı müəllimə vardı sevgimiz,  
Onun sayəsində oldu elmimiz.  
Daha səlis oldu ana dilimiz.  
Şeir söyləyəndə coşdu qəlbimiz.  
Məktəbdə qazandıq ilk məhəbbəti,  
Yarandı dostluğun ilk sədaqəti.  
Bir qızı sevirdi beşi, on beşi,  
Özünü sanırdı hər uşaq kişi.  
Oyun oynayanda tutsaq əl-ələ,  
Canlara düşərdi gizlin vəlvələ.  
Uçunardı bədən, coşardı xəyal,  
Həmin gün biz susub olduq sanki lal.  
Eşqin odu onda düşdü ürəyə.  
Guya bölünmüşdü qızlar hərəyə.  
Necə qayğısızdıq, necə qayğısız,  
Sanırdıq ömrümüz keçir ağrısız.  
Taleyin yolları daşlı-kəsəkli,  
Arzuya gedən yol daim küləkli.  
Məktəbi bitirdik, ayrılır yollar,  
Qarşıda çox çətin, əzablı yol var.  
Hər kəsin bir yolu, var bir qisməti.  
İnsan çörək tapır çəksə zəhməti.  
Ata-analılar firavan idi,  
Yetimlər arxasız bir insan idi.  
“Dayılı” cavanlar hökmüran idi.  
Yetimlər həm yanan, həm yaman idi.  
Atalı-analı “yetimlər” də var.  
Atılmış uşağın gözündə qəm var.  
Atalar, analar kefdə-damaqda,  
Pəncərə önündə-nəm var yanaqda.  
Ana məhəbbəti duya bilməyir,  
Nə qədər ağlasa doya bilməyir,  
Ay Allah, nə olar qoyma kimsəni,  
Sən yetim eyləmə heç bir körpəni.  
Sahibsiz itin də hörməti yoxdur,  
Daş-kəsək atırlar, yal atan yoxdur.  
Sahibsiz məzarda qanqallar bitir,  
Mərmər məzarlarda saçır gül ətir.  
Dünyanın sahibi uca Allahım,  
Allahın eşqiylə xoşdur sabahım.  
Dağlar nə gözəldi, gül də, çəmən də,  
Necə gözəl olur göldə çiməndə.  
Qumlu sahillərin var hərarəti,

Dalğanın, ləpənin var cəsarəti.  
 Xan Araz, Dəli Kür axanda şır-şır,  
 Çoban tütək çalır, gələndə naxır.  
 Göylərdən yağsa da narın yağışlar,  
 Səssiz söhbət edir sevən baxışlar.  
 Qorxulu nağıllar qışda gözəldi,  
 Qar yağanda uşaq daha dəcəldi.  
 Vətənə məhəbbət yaranır burdan,  
 Vətəni sevənlər qurub, yaradan,  
 Vətən namusudur ən əziz öncə,  
 Dünya şöhrətlidir həm Bakı, Gəncə.  
 Vətən məhəbbəti necə müqəddəs,  
 Onu sevməlidir hər insan, hər kəs.  
 Biz odlar oğluyuq, oda bağlıyıq,  
 Bu gün hər birimiz qarabağlıyıq.  
 Demirəm başlara qara bağlayaq,  
 Gecə-gündüz inildəyək, ağlayaq.  
 Sözüm odur, biz Vətəndən doymayaq,  
 Düşmən qabağında biz qul olmayaq.  
 Çəkərək qılıncı hücumə keçək,  
 Yağı düşmənləri qan-qəltan edək.  
 Nə qədər sülh deyib yalmanacağıq,  
 Xaçpərəst əbləhdən nə udacağıq.  
 Qalx ayağa! Ey millətim, irəli!  
 Allahü, Məhəmməd, Əli deməli  
 Ən böyük eşqimiz sənədir, ya Rəbb,  
 Arzuma sən çatdır, sevinsin qoy qəlb.  
 Onsuz da qələbə həqiqətindi,  
 Qarabağ qurbanı xəyanətindi,  
 Əllərim duada -ibadətimdi  
 Qələbəm-Vətənə məhəbbətimdi.

\* \* \*

Deməyin mətləbdən düşmüşəm uzaq,  
 Gözəl məhəbbətdən min dastan yazaq,  
 Oğlan yetişəndə həddi-buluğa,  
 Mütləq getməlidir hərbi qulluğa,  
 Pullunun uşağı olur "kamsavat",  
 "Kamsavat" ağıldan həm də kəmsavad  
 Ömürlük bu oğul xəcalətdədir,  
 Bu eldə, obada cəhalətdədir.  
 Vətəni qoruyan var oğullarım,  
 Onlardan tük salır bil, yağılarım.  
 Qızlar da çox sevir igidi, mərđi,  
 Qəhrəman oğullar tək çəkir dərdi.

\* \* \*

Ən ali duyğudu sevib-sevilmək,  
Ən böyük səyahət yarla gəzişmək.  
Ən böyük ziyarət yarını görmək,  
Arzunu, istəyi onunla bölmək.  
İnsanı yaşadan məhəbbətidir,  
Sevdiyi bir kəsə itaətidir  
Məhəbbətim bilməm yuxu, rüyadır,  
Məhəbbətim başqa yeni dünyadır.  
Gözüm qalib sevgilimin gözündə,  
Bir dünyam var onun hər bir sözündə.  
Deməyin ki, sevənlər gileylidir,  
Sevənlər həm Məcnun, həm də Leylidir.  
Böyük şairimiz Əliağa Vahid,  
Sevgini vəsf edib bizlər də şahid:  
- “Sevgilim, eşq olmasa varlıq bütün əfsanədir,  
Eşqdən məhrum olan insanlığa biganədir”.  
Dünyanın əsrəfi o gözəl insan,  
Əgər sevməyirsə sayılmır insan.  
Vətənə xəyanət – ən böyük günah,  
Yarına xəyanət – o da bir günah.  
Xəyanət heç zaman bağışlanmayıır,  
Xəyanətkar qanmaz bunu qanmayıır.  
Cahil insan eşqi duymur, anmayıır,  
Qəlbi daşlar eşq odunda yanmayıır.  
Bir dərmandı, bir məlhəmdi məhəbbət,  
Daim bizə bir məlhəmdi məhəbbət.  
Hər nə varsa məhəbbətdən yaranır  
Yarananlar məhəbbətdən yaranır.  
Dünyada var sevənlərin öz səsi,  
Hər kəs sevir qəlbə yatan bir kəsi.  
Bir gün görsən sən sevdiyini bir kəsi  
Darıxacaq səhərisi, ertəsi.  
Elçi göndər, ataları sevindir,  
Analara toy libası geyindir.  
Çalınanda qız evində “vağzalı”  
Qız anası sevincindən yox halı.  
Gözlərindən sevinc yaşı axırdı.  
Qız atası çox nigaran baxırdı.  
Balasının min cür çəkib nazını,  
Çoxu verib, özü yeyib azını.  
Başqa evə verir əziz qızını.  
Əri çəkər onun işvə, nazını?  
Suallarla düşündü qız atası,  
Gözləyərək başqa yoxdur çarası.  
Xoşbəxt olsa onun qızı, balası.

Oğlan evi sevinirdi əməlli,  
Gəlin gəlib mübarəkdir qədəmi.  
Nəvə oldu sevindilər babalar,  
Bayram etdi sanki ellər, obalar.  
Sevinirdi, sevinirdi nənələr,  
Övladda nəvədi, varda dəvələr.  
Bu məhəbbət övlad üçün bölündü,  
Ata-ona övladım var öyündü.  
Ən böyük məhəbbət vermiş övlada,  
Heç bir ləzzət çatmaz ondakı dada.  
Evdən gəldi şirin körpə nəfəsi,  
Artdı bu dünyaya yaşam həvəsi.

\* \* \*

Ölüyə var, diriyə var məhəbbət,  
Saf sevgilər sayılmayır qəbahət  
Mərhumların itkiləri yandırır,  
Yaxşılar qoca dünya tez udur.  
Təskinlik bu-Allah bilən məsləhət,  
Ölüyə də vardır bizdə məhəbbət,  
Sağlığında bilməsək də qədrini,  
Ölüb getsə əziz tutduq xətrini  
Xatirə gecəsi keçiririk biz,  
Çoxlu yaxşılar itiririk biz,  
Pis-yaxşı insanlar qoyurlar bir iz.  
Sonumuz məzarda darısqal otaq,  
Deyirəm, a dostlar, mehriban olaq,  
Dostlar deməyin ki, unuttum sizi,  
Dostlarım sevirəm həm də mən sizi.  
Dostlarım arxadı, dostlar dayaqdı,  
Yaxşı dost üçün hər vaxt oyaqdı.  
Ən böyük ərməğan dost sədaqəti,  
Əbədi sevgidi dost məhəbbəti.

\* \* \*

Bizdə vardır bu dünyaya məhəbbət,  
Çin olacaq bir rüyaya məhəbbət.  
Hifz eləyən bir duaya məhəbbət.  
Quran səsli bir anaya məhəbbət,  
Sevgilimə bir əbədi məhəbbət,  
Doğma nədir: -hamı dedi məhəbbət.  
Bacı, qardaş, balalardı məhəbbət.  
Ən müqəddəs analardı məhəbbət.  
Dostlarımız, qohumlardı məhəbbət,  
Gül-çiçəkli bir bahardı məhəbbət.  
İlkm öncədi, axır sondu məhəbbət,  
Gözəl Bakım, Abşerondu məhəbbət.

Qarabağım, Azərbaycan məhəbbət,  
Şirin səslə desələr: “can” məhəbbət.  
Ərdəbilim, Təbriz, Zəncan məhəbbət,  
Tapdı məni görən haçan məhəbbət,  
Bir uşağdım dərindən qaçan məhəbbət,  
İnsanları öpüb-qucan məhəbbət,  
Nəğmələrə vardır xalqda məhəbbət,  
Məhəbbətə vardır məndə məhəbbət,  
Vüqar Əhməd imzasına var istək,  
Bu şeri də yaradandır məhəbbət.

## MƏHƏBBƏT

Məhəbbətədi vücudumun ilhamı,  
Bir məlhəmdə ona möhtacdı hamı,  
Rahət qoymur eşqinə qul olanı,  
Allah sevir məhəbbəti duyanı.

Gözəllərin ən gözəli məhəbbət,  
Şairlərin şah qəzəli məhəbbət,  
İnsanların bər-bəzəyi məhəbbət,  
Bu qəlbimin ehtiyacı məhəbbət.

Həyata inamım məhəbbətdədir,  
Sevgilimlə qoşa səyahətdədir,  
Canımız on ada itaətdədir,  
Şirin rəyam, məhəbbətdir, məhəbbət.

## BİZ GÖRÜŞƏNDƏ

Gələndə üz-üzə,  
Baxışdıq göz-gözə.  
Caladıq söz-sözə  
Biz görüşəndə.

Gecə susmuş, laldır,  
O, qoynuna aldı,  
Biz xəyala daldıq  
Biz görüşəndə.

Qəlbimizi didən,  
Bizi qəmə qərq edən,  
Danışdıq hər nədən

Biz görüşəndə.

Söz açdıq sevgidən,  
Danışdıq sevgidən,  
Alışdıq sevgidən  
Biz görüşəndə.

Günəş öpüşərdi,  
Gecə yetişərdi,  
Yarla sevişərdik  
Biz görüşəndə.

Gecə bəyaz idi,  
Soyuq ayaz idi,  
Səssiz avaz idi  
Biz görüşəndə.

Bayır isti, ocaqdı,  
Qəlbim buzdu, soyuqdu.  
Eh, gecənin bu vaxtı  
Könlüm, gözüm oyaqdı.

Həmdəm yoxdu dərdləşim,  
Öz-özümə pərtləşim?  
Daşa dönüm, sərtləşim,  
Dərdim qalaq-qalaqdı.

Saatın cikkiltisi,  
Qəlbimin tıqqıltısı,  
Lampanın işıltısı,  
Bir mən, bir də otaqdı.

Xəyal pozur sükutu,  
Sıqar çəkdim bir qutu,  
Kef içində qırx lotu  
Bizə qalan papaqdı.

Yol keçdim dar dalandan.  
Dedim olub-qalandan,  
Nə danışım yalandan  
Yalan qucaq-qucaqdı.